

Yoluxanların və ölənlərin sayı azaldı

2 590 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ünvanı	Bu gün
Ünvanı	24.09.2021
Ünvanı	478715
Ünvanı	1128
Ünvanı	446643
Ünvanı	2590
Ünvanı	25657
Ünvanı	11505
Ünvanı	4802229
Ünvanı	21
Ünvanı	6415

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 128 yeni yoluxma faktı qeydə alınmış, 2 590 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Şərq"ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 478 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 446 643 nəfər müalicə olunaraq sağalıb, 6 415 nəfər vəfat edib, aktiv xəstə sayı 25 657 nəfərdir.

ABŞ-da üçüncü doz vaksinasıya çağırışı edilib



ABŞ-da 65 yaşdan yuxarı insanlar, qocalar evlərində qalanlar və 50-64 yaşlarında ciddi sağlamlıq problemləri olanlar üçüncü doz vaksin olunacaqlar.

"Report" xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və qarşısının alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib. Tibb mütəxəssisləri və riskli işlərdə çalışanlar da bu siyahıya daxildir.

Qərara görə, üçüncü doz vaksin ikinci dozdan altı ay sonra tətbiq edilməlidir.



Prezident Ermənistanla sət xəbərdarlıq edib

"Nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar"

"44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq". Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, cəmi iki gün ərzində həmin korpusun şəxsi

heyəti səfərbər edilib, onlar bütün zəruri silahlar və texniki vasitələrlə təmin olunub. Prezident deyib ki, səfərbər olunan texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyə kömək edib.

(səh.2)

№ 174 (5456), 2021-ci il

Qiyməti 40 qəpik

ŞƏRQ

Günəş Şərqdən doğur!

www.sherg.az

25 sentyabr 2021-ci il (şənbə)



Nazirlər Kabineti gələn ilin dövlət büdcəsi və icmal büdcənin layihələrini təsdiqlədi

Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini təsdiq edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalıyab.

Qərara əsasən, "Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri" bəyənilib.

Qeyd olunan layihələr "Büdcə sistemi haqqında" Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Türkiyənin yeni PUA-sı nümayiş etdirilib



Türkiyə Silahlı Qüvvələri üçün hazırlanan "Aksungur" pilotsuz uçuş aparatı "Teknofest" - Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.

Trend-in məlumatına görə, sözügedən PUA Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanıb.

TUSAŞ-ın baş direktorunun PUA sistemləri üzrə müavini Ömər Yıldız "Anadolu"ya açıqlamasında bildirib ki, şirkət ilin sonuna qədər Türkiyə Silahlı Qüvvələrinə 4 ədəd "Aksungur" PUA-sı verəcəkdir.

Onun sözlərinə görə, bu PUA 18 ay ərzində hazırlanıb və havada 50 saatdan artıq qala bilər.

Xüsusi karantin rejimi yumşaldıldı

Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək



Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilmişdir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən,

2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sənişindəşimə fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyat ləğv olunur.

Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpə edilməsi ilə bağlı qərar verilib: istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının

(bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti; ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;

iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmaqla kinoteatrların fəaliyyəti.



Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə müzakirə aparıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini Seyid Səccəddur ilə ikitərəfli və regional məsələləri müzakirə edib.

Hikmət Hacıyev görüşə bağlı "Twitter" səhifəsində paylaşım edib.

H.Hacıyev bildirib: "İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Səccəddur ilə ikitərəfli və regional məsələlər üzrə müzakirələrimiz davam etdirmək xoş oldu. Ölkələrimiz arasında mehriban qonşuluq əlaqələrini bir daha təsdiq etdik, həmçinin akademik və tədqiqat üzrə əməkdaşlığın əhəmiyyətini vurğuladıq".

Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub

Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Trend xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Musəvi bildirib ki, İran şirkətlərinə tapşırıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.



(səh.2)

Paşinyan haqqa gəlir



"Regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşünürəm"

"Ermənistan konstruktiv dialoqa hazırdır və bu, bölgədə möhkəm və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq. Bu mənada 2020-ci ilin 9 noyabrında və 2021-ci ilin 11 yanvarında Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanatın 9-cu maddəsində qeyd edildiyi kimi, regional kommunikasiyaların açılmasının son dərəcə əhəmiyyət daşıdığını düşünürəm".

APA TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasında video formatda çıxış edərkən deyib.

Paşinyan bildirib ki, regionun qarşılıqlı kəşifən nəqliyyat xətləri bu məsələnin həll edilməsinin nəticəsi olacaqdır. "Bu vacib vəzifənin həllinin nəticəsi bölgə ölkələrinin nəqliyyat arteriyaları ilə bir-birinə bağlanması olacaqdır. Dinc inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün bir fürsət yaradılacaqdır. Türkiyəni Ermənistanla birləşdirən dəmir yolu xətti də açılırsa, regional kommunikasiyaların açılması mövzusu daha geniş miqyas alacaqdır", - Paşinyan belə deyib. Paşinyan Ermənistan və Azərbaycan sərhədində beynəlxalq müşahidəçilərin iştirakı ilə delimitasiya və demarkasiya prosesi aparmağı da təklif edib.



İtkin düşənlərin meyiti Kəlbəcər istiqamətində minalanmış ərazidə tapıldı

Hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb

Cari ilin iyul ayında itkin düşən Daşkəsən rayon sakinlərinin meyitləri tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Trend-ə məlumat verib.

Məlumatla əsasən, Daşkəsən rayon Polis Şöbəsinin və ANAMA əməkdaşlarının iştirakı ilə keçirilən axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdü İsmət Bayramov və 2000-ci il təvəllüdü Ülfiyə Rüstəmovun minaya düşmüş cəsədləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlanıb.

Qeyd edilir ki, hava şəraiti ilə bağlı onların nəşinin ərazidən çıxarılması hələlik mümkün olmayıb.

Qatar artıq çoxdan keçib



Zəngəzur dəhlizi çox yaxın aylarda açılacaq

(səh.4)



"İranda narahatlığının səbəbi həm də Britaniya amilinə dayanır"

"Səbəbini deməyə də, Bakı-Ankara-İslamabad birliyini özünə qarşı təhdid kimi dəyərləndirir"

(səh.3)

"44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq". Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edilib, onlar bütün zəruri silahlar və texniki vasitələrlə təmin olunub. Prezident deyib ki, səfərbər olunan texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyə kömək edib:

"Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhəlimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yere getməyəcəklər". Dövlət başçısı bildirib ki, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi: "Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı. Yaxşı məlumdur ki, döyüş qabiliyyəti silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı. Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və ikinci Qarabağ müharibəsi bunu göstərdi".

"Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi"

Prezident deyib ki, Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi: "Çünki bizi orada gözləyirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir. Hərçənd, Hadrutda artıq bütün yüksəkliklərdə bizimkilər qərarlaşmışdı və şəhərin alınıb-alınmamasını başa düşmək Ermənistan rəhbərliyi üçün bir qe-

Prezident Ermənistanla sərt xəbərdarlıq edib

"Nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşırsınız"



"Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər"

dər diletantlıq idi. Biz Hadrut ətrafındakı bütün əsas yüksəklikləri götürəndən sonra əslində, bu şəhərin taleyi həll edilmişdi. Bizim oraya yenə də minimum itki ilə fiziki olaraq daxil olmağımız, sadəcə, vaxt tələb edirdi. Yalnız bizim hərbi qulluqçu Hadrut administrasiyasının binası üzərində Azərbaycan bayrağını sancaraq Hadrutun götürülməsi barədə mənə raport verəndə Ermənistan tərəfinin daha yalanlar uydurması üçün əsası qalmadı".

"İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli istifadə edilməyib"

Ölkə rəhbəri qeyd edib ki, İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan bu miqyasda, bu cür səmərəli istifadə edilməyib: "Biz pilotsuz uçur aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmır-

sa, 10 il əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu. Sonradan biz başqa aparatlar da almağa başladıq, yeni 2016-cı ilin aprelində biz "Harop" PUA-larından istifadə edirdik. Sonra biz İsraildə istehsal edilmiş digər pilotsuz vasitələr, konkret desək, "Sky Striker" almağa başladığımız. İndi bu, heç kəs üçün siri deyil, ona görə ki, bunu gizlətməyin mənası yoxdur. Siz dediyiniz kimi, həm kaşfiyyət, həm də döyüş təyinatlı "Orbiter" PUA-ları da aldığımız. O vaxt Türkiyənin hərbi-sənaye kompleksi hələ PUA-lar istehsalına başlamamışdı. Onlar bu istehsalatla başlayan kimi mənim fikrimcə, biz "Bayraktar TB2"lərin ilk xarici alıcısı olduq. Bu PUA-lar da həm kaşfiyyət, həm də dəqiq zərbələr vurulması baxımından çox səmərəli

olduğunu göstərdi. Lakin əlbəttə, belə demək olarsa, pilotsuz uçur aparatları arasında vəzifələrin bu cür əlaqələndirilməsi və bölgüsü aparılmalı idi. "Bayraktar"lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu.

"Bayraktar"lar düşməni dəhşətə gətirirdi"

Ölkə başçısı vurğulayıb ki, "Bayraktar"lardan istifadə edilməsi döyüş əməliyyatlarının aparılmasında bizə çox kömək edirdi: "Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük. "Bayraktar"lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişdik. Yeni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçır, çünki tankın üstünə "Bayraktar"lar düşəcəyindən qorxurdular. Biz bunu praktiki olaraq hər gün internetdə göstərirdik və təbii ki, bu, düşmənin hərbi qulluqçularını dəhşətə gətirirdi. Buna görə, artıq qeyd etdiyim kimi, onlar tankların çoxunu, sadəcə, atıb getmişdilər".

"Biz qəzəbləndirməsinlər, nə qədər ki, təklifimiz masa üzərindədir, razılaşırsınız"

Prezident bəyan edib ki, bizi qəzəbləndirməsinlər, nə qədər ki, təklifimiz masa üzərindədir, razılaşırsınız. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər: "Perspektivlər əsasən erməni tərəfin mövqeyinə asılıdır. Biz öz mövqeyimizi bildirmişdik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi

tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır. Erməni tərəfi ay yarım, həтта iki ay yarım taym-aut götürüb. Təəssüf ki, hələ də "Dağlıq Qarabağ"ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır".

"Heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz"

Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ yoxdur, Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var: "Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırməsinlər, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşırsınız. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmaqları təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürük. Eyni vəziyyət bu dəfə də yarana bilər".

"Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm"

Dövlət başçısı xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirdiyini vurğulayıb: "Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətlili, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq. Döyüş əməliyyatlarının gedişinə qaytılmalı olsaq, deməliyəm ki, bu ərazinin relyefi bizim üçün çox əlverişsiz idi. Biz, əslində, dağlara dırmaşırdıq. Erməni tərəfi yüksəkliklərdəki bütün əsas mövqeləri, bir neçə müdafiə xəttini tutmuşdu və relyef də müdafiə xəttidir, o da istehkamdır. Buna görə biz peşəkarlıq və əzmkarlıq möcüzələri, güc və Vətəne sevgi nümayiş etdirməli olduq. Odu ki, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm".

İsmayıl



Xüsusi karantin rejimi yumşaldıldı

Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyat və metro işləyəcək

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və eyni zamanda yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindəşimə fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyat ləğv olunur.

Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:

- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmayan şəxslərlə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;
- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcə də ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd olunmayan şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Sözgedən iş və xidmət sahələrinin işçi heyətinin 80 faizinin COVID-19 pasportuna (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) malik olması mütləqdir.

Həmçinin, çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronavirus

infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVID-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə şəhər və rayonlar arası mütəmən sərnişin daşımaqları ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında mütəmən sərnişindəşimə istisna olmaqla, ölkənin şəhər və rayonlarından demir yolu nəqliyyatı ilə avtomobil nəqliyyatı ilə mütəmən sərnişin daşımaqları (taksi minik avtomobilləri ilə sərnişin daşımaqları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla, sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən

etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

COVID-19 pasportlarının verifikasiyası xüsusi mobil tətbiqetmə ("Check App") vasitəsi ilə həyata keçiriləcək. Sözgedən tətbiqetmə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən yaradılır.

COVID-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda COVID-19 pasportunun verifikasiyası prosesinin şəxsi və həyata keçirilməsində baş vermiş pozuntuların hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.

Aynurə

Bu təhsil müəssisəsində 1600 şagird oxuyacaq

Mehriban Əliyeva Binədə yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış olub

Sentyabrın 24-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən 88 sayılı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

Təhsil naziri Emin Əmrullayev Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 88 sayılı tam orta məktəbdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, yeni tikilən təhsil müəssisəsi 1600 şagird yerlikdir. Məktəbdə müasir təhsil standartlarına uyğun 37 sinif otağı, məktəbəqədər hazırlıq, fənn kabinetləri və laboratoriyalar, informatika, hərbi hazırlıq kabineti, akt və idman zalları, kitabxana, yeməcxana yaradılıb. Burada 28 sağıl təhsil sinifi var. Məktəbin ibtidai sinif şagirdlərinin hamısı bu cür siniflərdə təhsil alacaqlar. Digər təhsil müəssisələrindən müəllim və şagirdlər buraya köçürüləcək. Beləliklə, Binə qəsəbəsində şagird sıxlığının aradan qaldırılmasına və tədrisin səviyyəsinin daha da yüksəldilməsinə nail olunacaq.



Ədalətə, beynəlxalq hüquqa hörmət olunmalıdır

Ölkə başçısı söylədikləri ilə bir növ bölgənin gələcək inkişafı barədə dünyanı məlumatlandırır



Asim Mollazadə

Prezident İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxış edib. Ölkə başçısı Ermənistanın Azərbaycanca qarşı 30 ilədək davam edən hərbi təcavüzünə dair bəzi faktları diqqətə çatdırıb.

Prezident Ermənistanın sülh və danışıqlar yolu ilə münaqişənin həllində maraqlı olmasının xüsusilə vurğulayıb:

"Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəldim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu.

Təqribən 30 il ərzində Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət

olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirib. 1275 azərbaycanlı əsir götürülüb, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımını 13 ölkə tərəfindən tanınır. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş As-

"Çox istərdik ki, BMT-nin prinsipləri kağız üzərində qalmasın, real həyatda öz əksini tapsın"

sambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb".

Ölkə başçısının çıxışını "Şərq"ə dəyərləndirən millət vəkili Asim Mollazadə bildirib ki, Prezident BMT-nin Baş Assambleyasındakı çıxışında Azərbaycan qarşı cinayətləri diqqətə çatdırı-

raq yenə də dünyanı beynəlxalq hüquq normalarına riayət etməyə və BMT-nin təməl əsaslarında öz əksini tapmış prinsiplərə riayət etməyə çağırırdı: "Bu gün Azərbaycan bölgədə yeni reallıqlar yaradıb və hərbi cinayət törədənər mütləq cəzalandırılmalıdır ki, belə hallar təkrar baş verməsin. Azərbaycanın istəyi məhz sülh, əmin-amanlıq və əməkdaşlıqdır. Nürmberq prosesi əsasında "SS cinayətkarları"nın özləri və ideologiyaları məhkəmənin hökmü ilə qadağan edilib. Lakin illər boyu Ermənistan bu ideologiya əsasında cinayətlər törədib. Azərbaycan isə məcbur olub öz BMT-nin prinsiplərini icra edərək, bu gün yeni reallıqlar yaradıb. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu bəyan etsə də, dünyanın və beynəlxalq təşkilatların cinayətkarların törətdiklərinə göz yumması onları yeni cinayətlərə təhrik edir. Çox istərdik ki, BMT-nin prinsipləri kağız üzərində qalmasın, real həyatda öz əksini tapsın. Azərbaycanın qələbəsi, yeni reallıqlar yaratması məhz beynəlxalq hüquq normaları və BMT-nin təməl prinsipləri əsasında həyata keçirilib. Prezidentin çıxışı əslində bölgədə baş verən bütün hadisələrə prinsipial qiymət verilməsi deməkdir. Ölkə başçısı söylədikləri ilə bir növ bölgənin gələcək inkişafı barədə dünyanı məlumatlandırır".

Yeganə Bayramova



hüququmuzdan heç bir təəddüd etmədən istifadə edəcəyik".

İctimaiyyət nümayəndələrinin fikrincə, Prezident İlham Əliyevin çıxışına regionda cərəyan edən gərgin proseslər kontekstində yanaşmaq lazımdır. Ölkə başçısının BMT tribunandasından verdiyi mesajlar Ermənistanın revanşist cəhdləri başda olmaqla, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dirçəldilməsinə yönələn cəhdlərə qarşı cavabdır.

Milət vəkili Aydın Mirzəzadə "Şərq"ə bildirib ki, Prezident İlham Əliyevin BMT tribunasında çıxışı zamanı diqqət yönəltdiyi məqamlar Azərbaycanı daha çox re-

"Ermənistan revanşizmdən əl çəkməlidir"

"Sərhədlər müəyyən olunmalı, yekun sülh müqaviləsi bağlanmalıdır. Bunlar ilk növbədə ermənilərə lazımdır"

İsmayıl Qocayev

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videofor- matda çıxış edib. Çıxışı zamanı pandemiyə, iqlim məsələləri, ticari əlaqələr, nəqliyyat dəhlizləri və s. mühüm məqamlara toxunan dövlət başçısı 44 günlük Vətən müharibəsindən, sonrakı proseslərdən və Ermənistanın revanşist davranışlarından söz açıb.

İrəvana xəbərdarlıq edən ölkə rəhbəri düşmənin bundan sonrakı hər hansı səhvə ciddi surətdə cavab verəcəyini vurğulayıb. Prezident deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər: "Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə meqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Dəfələrlə Ermənistanla qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırırdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistanla qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. 2018-ci ildə Ermənistanla hərbi cinayətkarlar Kəçeryan-Sarkisyan rejimi devrildi. Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi. Ermənistanın gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistan rejiminin dəyişməsi real dəyişikliklərlə nəticələnədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi. Münaqişənin son iki ilində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi". Dövlət başçısının sözlərinə görə, danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic ol-

muş ATƏT-in Minsk qrupunun həmsədr- ləri üçün xoşagəlməz sürpriz oldu: "İl- lər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticə- lərini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistan işğal olunmuş əraziləri- mizə yeni yolun inşası edəcəyini bəyan edirdi. 44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini azad etdi. Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yol- larla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qara- bağ münaqişəsi keçmişdə qaldı. Azər- baycanda artıq "Dağlıq Qarabağ" adında inzibati ərazi vahidi yoxdur". Ölkə rəhbəri bəyan edib ki, Ermənistan keçmişdə işğal altında olan əraziləri- mizdə qanunsuz olaraq təbii sərvətləri- mizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar edib, onla- rı xarici bazarlarda satıb: "Tutarlı faktla- ra əsaslanaraq keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər".

Prezident bildirib ki, Ermənistanla hökumət tərəfindən təşviq edilən Azər- baycanofobiya artmaqdadır. Ölkə baş- çısı qeyd edib ki, etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılana irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərdə etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur: "Ermənistan rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanla bütün hakimiyyətlər dövründə "milli qəhrəman" a çevrilmiş nasist general Qaregin Njdenin sima- sında nasizm vəsf edilir. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzdə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid gör- sək, legitim özünümüdafiə

giona lazımdır. Deputatın sözlərinə görə, Azərbaycanın apardığı siyasət və atdığı addımlar regionda stabililiyin möhkəmlənməsinə, "Qafqaz evi" ideya- sının reallaşmasına, beynəlxalq hüquq- un işləməsinə yönəlib: "Xaricdəki bəzi qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarını 30 il işğalda saxlaması region- nun inkişafına maneçilik törətdi. Cənab Prezident 10 Noyabr sazişi imzalanandan sonra regionda yeni reallığın yarandığı anonsunu verdi. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan sürətli quruculuq işləri, kommunikasiyaların bərpası, mədəniyyətin dirçəldilməsi göz önündədir. Ancaq Ermənistan yenə də revanşist mövqeyindən vaz keçmir. Dörd qonşusunun hamısına ərazi iddia- sında olub və bu gün də qonşuların əra- zilərini iddialarla yaşayırlar. Ölkə rəhbəri çıxışında bir daha bəyan etdi ki, revanşist yanaşma ilk növbədə Ermə- nistanın özünə zərər vuracaq. Bu, İrə- vana növbəti xəbərdarlıqdır. Ermənistanla Azərbaycana güc yetirə- cək səviyyədə deyil. Beynəlxalq hüquq və sivil qaydalar da bunu istisna edir. Ermənistan revanşizmdən əl çəkməli- dir. Sərhədlər müəyyən olunmalı, yekun sülh müqaviləsi bağlanmalıdır. Bunlar ilk növbədə ermənilərə lazımdır. Azər- baycan öz suverenliyini qorumaq üçün hüquqi və resurs cəhətdən bütün im- kanlara malikdir".

A.Mirzəzadə vurğulayıb ki, ATƏT- in Minsk qrupuna dövlət başçısının verdiyi qiymət də çox dəyərlidir: "Dünyanın üç nəhəng dövlətinin, BMT Təhlükəsizlik Şurasının ilk daimi üzvlərindən üçünün təmsil olunduğu həmsədrlik institutu faktiki heç nə etmədi. Siyasi turizm məşğul oldular. Hər zaman işğalçı ilə işğala məruz qalan tərəfləri eyniləşdirdilər. Ermənistanın işğalçı siyasətinə hüquqi, siyasi qiymət verilmədi. Üç ölkədə sadəcə birin- in İrəvana qarşı sanksiyalar tətbiq etməsi kifayət idi ki, Ermənistan özünü yığdırsın. Əgər fərqli hərəkət etsəydilər, münaqişə sülh yolu ilə həllini tapardı, region tərəqqidən geri qalmazdı. Ölkə başçısının çıxışı Azərbaycanın və regionun maraqlarını qorumaq baxımından çox düzgün siyasi mövqe idi".

Artıq "Şərqi Zəngəzur" ifadəsi reallıqdır

"Prezidentin BMT kürsüsündə dedikləri beynəlxalq hüquqa əsaslanan həqiqətdir"

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiya- sının dövlət və hökumət başçıları səviyəsində keçirilən ümumi müzakirələr zamanı videofor- matda çıxış edib.

O bildirib ki, Azərbaycan 30 illik münaqi- şəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Prezident deyib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur: "Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifa- də edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərək hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram".

Milət vəkili Mələhat İbrahimqızı dövlət başçısının sözügedən bəyanatı barədə "Şərq"ə danışıb. O söylədi ki, Prezident "Dağlıq Qarabağ" toponiminin olmadığını müharibənin ilk günlərindən etibarən nə-



zərə çatdırırdı: "Erməniləşmə siyasəti üçün orada qeyri-rəsmi olaraq qondarma bir inzibati ərazi yaradılmışdı. Bu, düşmənlərin "Bö- yük Ermənistan" ambisiyası ilə bağlı idi. Amma fakt ondan ibarətdir ki, "Dağlıq Qara- bağ" yoxdur. Dövlət başçısı yeni inzibati əra- zilərə bağlı sənəd imzalayarkən "Dağlıq Qarabağ" yox, "Şərqi Zəngəzur" ifadəsini iş- lətdi. Prezidentin BMT kürsüsündə dedikləri beynəlxalq hüquqa əsaslanan həqiqətdir. Dövlət başçısı bunu indiyədək dəfələrlə de- yib, ATƏT həmsədrlərinin diqqətinə çatdırıb. Dünya birliyi də bizim ərazi bütövlüyümüzü tanımalıdır. Bizim kimsənin torpağında gözü- müz yoxdur, öz ərazi bütövlüyümüzü isə tə- min etmişik".

Kənan

Xarici siyasətdə mövqelər ziddiyyətlidir

"Bakı ilə Tehran arasında heç vaxt yüksək səviyyəli əlaqələr yaranmayacaq. "Bu, sadəcə utopyadır"



Xarici işlər naziri Ceyhun Bayra- mov BMT Baş Assambleyasının 76-cı ses- siyasında iştirakı çərçivəsində İnan İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahan ilə görüşüb.

Azərbaycan Respublikası Xarici İşlər Na- zirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə harkmarına ətraflı məlumat verib. Hüseyn Əmir Abdullahan İran tərəfinin Azər- baycanla hərərəfli münasibətlərin

inkışafında maraqlı olduğunu vurğulayıb. Görüş zamanı habelə qarşılıqlı maraq do- ğuran beynəlxalq və regional məsələlərə bağlı müzakirələr aparılıb.

Bu barədə "Şərq"ə danı- şan hərbi-siyasi ekspert Həşim Səhrablı fikrincə, Tehran bəyanatında səmi- mi deyil: "BMT kürsüsündə

belə açıqlamanın verilməsi bizi təəccüblən- dirməməlidir. Bu, sadəcə siyasi nəzakətdir. Amma siyasətdə sözlərə yox, əmələ fikir ver- mak lazımdır. Cənub qonşumuzun əməli ilə sözü isə üst-üstə düşmür. Məsələn, Qaraba- ğa yüklərin daşınması heç də İranın xoş niy- yətdən xəbər vermirdi".

H.Səhrablı düşünür ki, Bakı ilə Tehran arasında heç vaxt yüksək səviyyəli əlaqələr yaranmayacaq: "Bu, sadəcə utopyadır. Çün- ki tərəflərin xarici siyasətinin əsas prioritet mə- sələlərindəki mövqeləri ziddir. Azərbaycan İranın özünə düşmən hesab etdiyi dövlətlərlə yaxşı münasibətlər saxlayır. Eləcə də, Teh- ran bizim düşmənimiz İrəvana əməkdaşlıq edir. Bu mənada xarici işlər nazirlərinin görü- şünün ciddi nəticəyə səbəb olacağı ağıla bat- mır. Belə görüşlər əvvəllər də dəfələrlə olub. Ən yaxşı halda hansısa məsələlərdə konkret razılışmalar ola, siyasi hərərət azala bilər. Amma bundan artığı mümkün deyil".

Kənan Novruzov

Dəmiryolu İğdırıdan Bakıyadək uzanacaq

Beləliklə, Türkiyə Mərkəzi Asiyaya çıxışı imkanı əldə edəcək, türkdilli dövlətlər arasında inteqrasiya güclənəcək

Artıq Türkiyəyə qayıtmış ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərinin son günündə Türk Evinde jurnalistlərlə bir araya gəlib.

O, çıxışında Cənubi Qafqazda cərəyan edən proseslərə də toxunub. Dövlət başçısı bölgədə nəqliyyat əlaqələrinin açılması, xüsusən də Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya infrastrukturunun yaradılmasından danışıb. "İnşallah, indi atdığımız addımlarla İğdırıdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun inşası çox əhəmiyyətli bir addım olacaq.

Bizim bölgə ilə bağlı beşlik və ya altılıq plat- forma kimi layihələrimiz də var. Hazırda Paşinyan- dan bu məsələ ilə bağlı müsbət siqnallar almağadayıq. İndi bu müsbət siqnallarla birlikdə bu mövzuda bəzi addımlar atacağıq. Başqa sözlə desəm, bölgəni sülh baxımından yeni bir mövqeyə daşımaq imkanımız olacaq. Ayın sonunda cənab Putinlə görüşümzdə bütün bunlar, təbii ki, müzakirə mövzusu olacaq. Beləliklə də, Türkiyə-Rusiya münasibətlərində daha güclü və fərqli bir dönəmə daxil olacağı- mıza ümid edirik" - deyir Ərdoğan bildirib.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Ərdoğanın mesaja- rının "kodlarını" "Şərq"ə izah edib:

"Ərdoğan dəmiryolunun İğdırıla Naxçıvanı yox, İğdırıla Azərbaycanı birləşdirəcəyini deyib. Bu çox mühümdür. Yeni dəmiryolu Bakıyadək uzanacaq. Həmçinin Türkiyə lideri Ermənistan Baş naziri Nikol Paşinyandan müsbət mesajlar aldığı diqqətə çatdırıb. O, "beşlik" və ya "alti- liq platforması"na razı olsa, bu, reallaşacaq. Yeni Ərdoğan artıq "topu Paşinyanın meydanına atdı". Əlbəttə, dəmiryolunun çəkilməsi həm iqtisadi, həm də siyasi əhəmiyyətlidir. Beləliklə, Türkiyə Mərkəzi Asiyaya çıxışı imkanı əldə edəcək, türkdilli dövlətlər arasında inteqrasiya güclənəcək".

Kənan

"İranın narahatlığının səbəbi həm də Britaniya amilinə dayanır"

"Səbəbini deməyə də, Bakı-Ankara-İslamabad birliyini özünə qarşı təhdid kimi dəyərləndirir"

Yeganə Bayramova

"Böyük Britaniyanın Baş Qərargah rəisi Nikolas Karter tez-tez Pakistanın Ravalpindi şəhərinə səfərlər edir. Sual oluna bilər: Burada qeyri-adi nə var ki? Bu ki, adı bir qaydadır, niyə təəccüblü gəlir? Düzdür, ilk baxışda elədir, lakin bəzi məqamlar var ki, gözərdi edilmir, biz o məqamlara nəzər yetirəndə və onları incələyəndə tamamilə fərqli nəticəyə gəlmək üçün arqumentlər yaranır".

Bu fikirləri "Şərq"ə açıqlamasında siyasi şərhçi, jurnalist Aqşin Kərimov söyləyib.

O bildirib ki, öncəliklə zəruri bir qeyd etməkdir, Britaniya dünya siyasətindəki istiqamətləri müəyyənləşdirən və oxları dəyişə bilən gücdür, dünyanın çoxşaxəli siyasi sistemində Britaniyanın çəkisi əhəmiyyətlidir: "Britaniya İkinci Dünya müharibəsindəki qələbənin qazanılmasında böyük rol oynayıb. 1962-ci ildə SSRİ öz nüvə başlıqlı raketlərini Kubada yerləşdirəndə də ABŞ bu barədə heyecanverici məlumatları Britaniyadan almışdı. SSRİ-nin dağılmasını sürətləndirən Berlin divarının sökülməsinə də Britaniyanın Almaniyaada apardığı gizli fəaliyyətin mühüm rolu olub.

Niyə Britaniya güclüdür? Çünki Britaniyanın güclü kaşfiyyət sistemi var, Mİ6 dünya kaşfiyyətində meydanoxuyucu tərəfə malikdir. Bunları niyə deyirik? Məsələn o nəqtəyə gətiririk ki, Azərbaycan-Türkiyə-Pakistan üçbucağının arxasında Britaniyanın dəstəyi və ideya istiqamətləri var.

İnanmırınsınız? Gəlin, bəzi faktları qeyd edim, ondan sonra seçim etmək hüququ- nuzdan istifadə edib yanlıs və ya düz nəticəyə gəlməyə dair fikri yürüdü: Birincisi,



Aqşin Kərimov: "Rusiyanın təsir dairəsinin zəiflədilməsi, Britaniyanın bu üçbucağı regionda əhəmiyyətli gücə çevirməsindən keçir"

Britaniya kaşfiyatı (Mİ5 və Mİ6) Londonun şimalındakı hərbi bazada Pakistanın xüsusi xidmət orqanlarının əməkdaşlarına təlim keçir.

İkincisi, Britaniya 2020-ci il ərzində Pakistan ordusuna 57 təlim kursu keçir, bura hərbi psixoloji əməliyyatlar və birgə informasiya əməliyyatları mövzuları da daxildir.

Üçüncüsü, Britaniya, Pakistanı Əfqanıstan- da terror qruplarının zərərsizləşdirilməsində həyati əhəmiyyətli partnyor kimi dəyərləndirir.

Dördüncüsü, 2020-ci ilin iyulunda Mİ6- ya Britaniyanın Türkiyədəki səfəri Riçard Mur rəhbər gətirdi.

Beşincisi, Britaniya Azər- baycan iqtisadiyyatına investisiyaların həcmi çoxalıb və işğaldan azad edilmiş əra- zilərindən BP-nin iştirakının güclənməsi istiqamətində "baş sındırılır".

Rəqəmləri çoxaltmaqla si- yahını genişləndirə bilərik, amma məsələnin Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı rolunu dəyərləndirmək üçün fikrimizi inkişaf etdirmək daha məqsədəuyğun olardı".

A.Kərimov qeyd edib ki, Nikolas Karter Pakistana səfərləri zamanı çox isti qarşı- lanır, bu, Pakistan ordusunun qüdrətlənməsində İslamabadın Londona jəstinin göstəricisidir: "Bəs Azərbaycan? İndi təsəvvür edin, Pakistan və Azər- baycan hərbi komandanlıqları da qarşılıqlı səfərlər gərəkək

leşdirir. Azərbaycanın İkinci Qarabağ mü- haribəsindən sonra isə bu səfərlərin xarakterli fərqli nəticəyə gətirdi: Artıq Azər- baycan-Türkiyə-Pakistan birgə təlimləri ideyadan praktikaya keçid etdi və bu, İran- da bərk narahatlıq yaratdı. Sözsüz ki, Pa- kistan Britaniya kaşfiyatı və ordusundan mənimseyyəti təcrübəni Azərbaycanla da, Türkiyə ilə də bölüşür, ümumiyyətlə, hər üç ölkə Britaniya siyasətinin yaxınında qərar- laşır. Bəs, Britaniya bu üçbucağı niyə yaradı? Britaniya dövləti çox dərin düşünür, yəqin ki, helə bir neçə il öncə Britaniya "Taliban"ın Əfqanıstanı ələ keçirəcəyini he-

sablamaşdı. Yarana biləcək yeni geosiyasi mənərədə isə Britaniya itirmək istəmir, buna görə də, ona dünya siyasətində yeni güc mərkəzlərinə çevrilə bilən ittifaq yaratmaq lazımdır.

Pakistan Britaniya üçün Asiyaya açılan ən münib platformadır, Britaniya əlini gücləndirmək üçün Bakı və Ankaranı da prose- sə cəlb edir ki, güclü ittifaq (hələlik ittifaq deyil) perspektivdə Britaniyanın global mü- dafiə qabiliyyətini artırırsın.

İranın bir narahatlığının səbəbi məhz Britaniya amilinə dayanır, ona görə, səbə- bini deməyə də, Bakı-Ankara-İslamabad birliyini özünə qarşı təhdid kimi dəyərləndir- ir.

Üçbucağın Cənubi Qafqaz regionunda

birbaşa hədəfində isə Ermənistan çox xırda amildir, əsas hədəf Rusiyadır. Rusiyanın təsir dairəsinin zəiflədilməsi, Britaniyanın bu üçbucağı regionda əhəmiyyətli gücə çevirməsindən keçir. Xüsusi təyinatlıların bir- gə məşqlərinin keçirilməsi də global güc balansındakı nisbəti Britaniyanın dəyişdiril- məsində hesablanıb. Azərbaycanla Türkiyə arasında imzalanana Şuşa Bəyanatına əsas- lənən regional gücə çevrilməsi yolunda müddəalar salınıb, söhbət Təhlükəsizlik Şurasının birgə iclaslarının keçirilməsindən gedir.

Məgər Təhlükəsizlik Şuraları təkcə Azər- baycana təhdid olandamı toplanacaq? Tə- bii ki, xeyr, burada Türkiyənin regional maraqlarının təminatında də söz gedir, axı, Türkiyə özü də bir neçə ölkədə hərbi əmə- liyyatlar aparır.

Hələlik bu qədər, qısa deyim ki, faktlar çoxdur, onların üzə çıxdirilməsi, məlumatların tutuşdurulub analiz olunması çox vaxt apar- rar".

“Nə Ermənistan, nə Rusiya bir daha Azərbaycanın səbrini sınağa risk etməz”



Qatar artıq çoxdan keçib Zəngəzur dəhlizi çox yaxın aylarda açılacaq

Aynurə Pənahqızı

23 sentyabrda Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun (Landlocked Developing Countries (LLDCs)) 20-ci illik nazirlər toplantısında iştirak edib.

İclasda Ceyhun Bayramov çıxışı zamanı səmərəli və dayanıqlı tranzit marşrutlarının inkişafının nəqliyyat dəhlizlərinin keçdiyi ölkələr arasında sıx əməkdaşlıq tələb etdiyini vurğulayaraq ölkəmizin sözügedən qrup çərçivəsində əməkdaşlığın təşviqində maraqlı olduğunu diqqətə çatdırıb. Nazir çıxışında keçmiş Ermənistan-Azərbaycan münasibətlərinin həllinin regional əməkdaşlıq və inkişaf, o cümlədən bölgədə kommunikasiya xətlərinin açılması üçün yeni perspektivlər yaratdığına toxunub. Bu xüsusda, azad olunmuş ərazilərimizdə təşəkkül tapən yeni nəqliyyat qovşağının Trans-Avrasiya nəqliyyat layihələri kontekstində bütün Cənubi Qafqazın rolunu gücləndirəcəyini, Azərbaycan və Türkiyə arasında yeni quru nəqliyyatı marşrutu olan Zəngəzur dəhlizinin mövcud ticarət və nəqliyyat bağlantılarına əlavə olunacağını diqqətə çatdırıb.

BAXCP sədrinin müaviri, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında Zəngəzur dəhlizinin yaxın aylarda açılacağını vurğulayıb. O qeyd edib ki, Qarabağ probleminin həll edilməsi Zəngəzur dəhlizinin açılması üzərində qurulmuşdu: "Bu tək Azərbaycan və Türkiyənin yox, beynəlxalq güclərin də istəyi idi. Bu prosese təkan verən qüvvələr Zəngəzur dəhlizinin açılmasına beynəlxalq səviyyəli prosesin regional ayağı kimi baxırdılar. Odur ki, Azərbaycan, Türkiyənin iştirakı ilə bu realıq gerçəkləşdi. Ermənistanda parla-

ment seçkisindən öncə Zəngəzur dəhlizinin açılması prosesinə hazırlıq getdiyinin, buna etiraz edən ermənilərin qarşısının alındığı xəbərləri gəlirdi. Ermənistan və Rusiya beynəlxalq səviyyədə gedən bu prosesdən mümkün qədər çox dividend əldə etmək istədiyi üçün müəyyən maneələr edirlər. Verilən bəyanatlar bəzən dəhlizin açılmasının mümkün olmadığı yönündə olsa da, bu, siyasi oyundan başqa bir şey deyildir. Ermənistan tərəfinin dəhlizin açılması ilə qazancı gələcək dövrlər üçün böyük olsa da, onlar çalışır ki, dəhlizin açılması prosesindən də xeyir götürsünlər. Bu dəhlizə görə onlara ödənəcək vəsaitdən tutmuş, Ermənistanı narahat edən müəyyən məsələlərin həllində güzəşt əldə etmək və s. kimi müxtəlif məsələləri özümdə birləşdirir. Ermənistan tərəfi nə mümkündürsə, prosesi ancaq ləngitməklə əldə etmək istəyir, Rusiyanın da məntiqi eynidir".

A.Qasımov əlavə edib ki, Rusiya daha böyük oynayır və o tək bölgədəki proseslərlə kifayətlənmir: "Rusiyanın istəkləri arasında Qarabağdakı sülhməramlıların uzun müddətə orda qalmasından tutmuş, Suriya, Liviya, Ukrayna kimi problemlə bölgələrdə Türkiyədən müəyyən güzəştlər almaq istəyinə kimi uzanır. Bu baxımdan, hesab etmək olar ki, Zəngəzur dəhlizinin açılması prosesi uzun çəkə bilər, amma məsələ bir o qədər də mürəkkəb deyil. Məsələ ondadır ki, rus və erməni tərəflərinin arzuları və istəkləri çox ola bilər, amma əsas Azərbaycanın nə istəyidir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, "Zəngəzur dəhlizi nə yolla olursa-olsun açılacaq. İstər güc, istərsə də sülh yolu ilə." Hesab edirəm ki, rus və erməni tərəfi Azərbaycanın səbri ilə oynamağın cavabını 44 günlük müharibə dövründə aldı və bir daha bu səbri sınağa risk etməyə cəhd etməzlər".

Krım müzakirəsi epizodik olacaq

Ərdoğanla Putinin görüşündə başqa məsələlər haqqında danışılacaq



Bir neçə gün əvvəl BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ukrayna və Türkiyə Prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub.

Bu barədə məlumatı Vladimir Zelenski öz rəsmi twitter hesabında yazıb. "Dostum Rəcəb Tayyib Ərdoğanla görüş zamanı sərbəst ticarət sahəsindən tutmuş hərbi-texniki sahədə əməkdaşlığa qədər Ukrayna-Türkiyə əməkdaşlığının bütün spektrini müzakirə etdik. Əlaqələrimiz daha konkret hal alır və praktiki layihələrlə zənginləşir", - deyə Zelenski qeyd edib.

Ayin 29-da Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüşün keçiriləcəyi müxtəlif sualları gündəmə gətirir. Onlardan ən başlıcası isə Krımın taleyi ilə bağlıdır.

Məsələ barədə "Şərq"ə danışan politoloq İlqar Vəlizadə yarımadaya dair yeniliyin olmayacağını nəzərə çatdırıb:

"Liderlər görüş zamanı bir çox regional məsələləri kimi Krımı da müzakirə edəcəklər. Amma bu, epizodik olacaq. Və fikir mübadiləsi məsələnin həllinə gətirib çıxarmayacaq. Türkiyə Krım məsələsinin Rusiya üçün bütövlüklə yaxşı başa düşür. Yalnız Krımın ərazilərinin taleyi haqqında danışıla bilər".

Kenan

Cərrah süni tənəffüs aparatından ayrılıb Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminovun vəziyyəti yaxşılaşmağa doğru gedir.

Bu barədə APA-ya N. Eminovun dostu Bəhruz Xəlilov məlumat verib.

O bildirib ki, vəziyyətində müsbət irəliləyiş olduğundan həkimlər N. Eminovu süni tənəffüs aparatından ayırıblar.

Qeyd edək ki, N. Eminov Mərkəzi Gömrük Hospitalında müalicə alır.



Baş nazir Türkiyənin şərtlərinə boyun əyəcək

O bilir ki, Kremlin himayəsindəki Ermənistanın gələcəyi fəlakətdir



Ermənistanın Baş naziri Nikol Paşinyan son həftələrdə Türkiyə ilə münasibətlərinin normalaşdırılmasından tez-tez danışır. Baş nazir Gürcüstan səfərindən öncə və hökumətin iclaslarında Türkiyə prezidentinin daha əvvəl Ermənistanla münasibətlərinin tənzimlənməsi ilə bağlı bəyanatlarını xatırladıb.

Vurğulayıb ki, İrəvan Ermənistan-Türkiyə münasibətlərinin normalaşması, avtomobil və dəmir yolu əlaqələrinin bərpası məsələlərinin müzakirə edilməsi mümkündür. Son olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində növbəti dəfə bu məsələyə toxunub. Ərdoğan bildirib ki, İrəvanın müsbət mesajlarına adekvat cavab veriləcək və bəzi addımlar atılacaq: "Bizim "beşlik" və ya "altılıq platforması" adlandırığımız əməkdaşlıq variantları var idi. Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bunu edə bilsək, bölgədə sülhün yaradılması məsələsinə yaxşı bir nöqtəyə qədər inkişaf etdirmək fürsəti qazanmış olacağıq. Ayın sonunda cənab Vladimir Putinlə keçirəcəyim görüşdə bu məsələ də müzakirələr arasında yer alacaq".

"Türkiyə və Azərbaycanla iqtisadi əməkdaşlıq etmədən Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür"

da bəyan edib ki, Ankaranın arzusu münasibətlərin normalaşmasıdır. Əlbəttə ki, ilk növbədə Ermənistan üzərinə düşənə etməlidir: "Bu mövzuda Azərbaycanla koordinasiya şəkildə addımlar atılmalıdır. Şərtlərə əməl olunarsa, həm Azərbaycan, həm də Türkiyə sərhədləri açsın, münasibətləri normalaşdırırsın. Ancaq Ermənistanın bu mövzuda sadəcə sözdə deyil, nəticə verən və görünən addımları atması lazımdır".

Türkiyə-Ermənistan münasibətlərinin normalaşması barədə "Şərq"ə danışan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri prosesin çox ağırlıq getdiyini söyləyib. Analitik fikrinə, Nikol Paşinyan hökumətinin konkret planı, proqramı yoxdur:

"Ermənistan çox çətin vəziyyətdədir. Daxildəki revanşist qüvvələr hökumətin işinə əngəl törədir və əhalinin etirazlarını körükləyirlər. Bunlar Paşin-

yan hökuməti üçün çəkirdirici məqamlardır. Digər yandan, regiondakı ölkələr, xüsusən Rusiya və İran "sülh tərəfdarı" kimi görünənlər də, Azərbaycan-Ermənistan gərginliyinin tamamilə aradan qalxmasında maraqlı deyillər. Çünki regionda gərginliyin olmaması Moskva və Tehranın bölgədəki təsir imkanlarından məhrum olması deməkdir. Amma Paşinyan dərk edir ki, Kremlin himayəsindəki Ermənistanın gələcəyi fəlakətdir. Rusiya bütün məqamlarda sadəcə öz maraqlarını əsas götürür. Çıxılmaz vəziyyətdə qalan Paşinyan var-gəl edir. Bir tərəfdən Rusiyanı, İrəvanı narazı salmaq istəmir. Lakin digər yandan gözəl başa düşür ki, Türkiyə və Azərbaycanla iqtisadi əmək-

daşlıq etmədən Ermənistanın dirçəlməsi, inkişafı qeyri-mümkündür. Ötən müddət sübut edib ki, Ermənistan lobbisi və xarici ölkələr səviyyəsində nə qədər maddi yardım göstərilirsə də, ermənilərin rifahı yüksəlməyib. Səbəbi odur ki, heç bir regional layihədə iştirak etməyən Ermənistan xarici investisiya üçün əlverişli deyil".

N.Miri vurğulayıb ki, Paşinyana etimad olmadığı üçün Türkiyə rəhbərliyi erməni baş nazir qarşısında müəyyən şərtlər qoyur, ilk növbədə onlara əməl edilməsinə tələb edir: "Ankara vurğulayıb ki, sərhədlərin açılması prosesi Azərbaycanla koordinasiya şəkildə həyata keçiriləcək. Düzüldür, Ermənistan da ağıllı adamlar reallığı, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın önəmini dərk edirlər. Amma Qərb və Rusiya tərəfindən sıxışdırılan Paşinyan müstəqil qərar qəbul etmək iqtidarında deyil. Ona görə də gələcək haqqında deqia proqnoz vermək çox çətinidir. Azərbaycan-Ermənistan arasında sərhəd məsələsi həll olunduqdan sonra Ankaralı İrəvan əlaqələri də normalaşsın bilər".

İsmayıl Qocayev

Qarabağda hər an təxribatlar gözlənilir

Qulu Məhərrəmli: "Hazırkı situasiyada Moskva sabotajın "dirijoru" ola bilər"



"Regionda sabitlik İran və Ermənistan kimi Rusiyaya da sərf etmir"

Kenan Novruzov

"Bundan sonra "fake nyus"lar yayılacaq. Ən ciddi informasiya təxribatına isə məhz Rusiyanın Müdafiə Nazirliyinin rəsmi sahifəsində rast gəlinir".

Bu sözləri "Şərq"ə açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi şərhçi Qulu Məhərrəmli söyləyib. Mövzu ilə bağlı onunla daha geniş söhbət aparıldıq.

- Provokasiya ehtimalı nə qədərdir?

- İndiki həssas məqamda növbəti müharibənin başlanması real deyil. Amma hər cür təxribat mümkündür. Çünki Qarabağda Azərbaycanın nəzarət etmədiyi qüvvələr var. Bunlar sülhməramlılar və separatçılardır. Onlar hər şey edə bilərlər. Bununla belə, potensial təxribat Azərbaycan üçün ciddi qorxu vəd etmir. Azərbaycan 1990-cı illərdəki Azərbaycan deyil. Ordumuz bütün sabotajlara qarşı preventiv addım atmağa hazırdır. Üstəgəl, sərhəddə ciddi nəzarət və müşahidə var. Sadəcə biz hərbi və diplomatik fəaliyyəti uzlaşdırmalı, mümkün təxribatlardan yayınmalıyıq.

- Mümkün provokasiyaların Rusiyadan idarə olunması barədə nə düşünürsünüz?

- Ola bilər. Çünki regionda sabitlik İran və Ermənistan kimi Rusiyaya da sərf etmir. Düzüldür,

Qarabağda sülhməramlılarla separatçılar arasında təxribat qaçılmazdır. Amma hazırkı situasiyada Moskva sabotajın "dirijoru" ola bilər.

- Bəs İran?

- Cənub qonşumuzdan Qarabağda müxtəlif yüklərin daşındığı məlumdur. Rəsmi Tehran həmin yüklərin ərzaq və yanacaq olduğunu deyir. İranın potensial təxribatda birbaşa iştirakı olacağına inanmıram. Artıq yüklərin ciddi yoxlanıldığını, İranın Qarabağdakı imkanlarının xeyli zəiflədiyini nəzərə almaq lazımdır. Lakin İran "skripkanın ilk simi" olmasa da, provokasiyaya bilavasitə dəstək verə bilər.

- Məlumdur ki, Ermənistan dərindən düşən kimi ictimai rəyi çətdirən qəddar ölümlər deyilən məqamdan ötürülməyə başlayıb. Həmin "fənd"ə bu dəfə də əl atması mümkündür?

- Əlbəttə. Ümumiyyətlə, informasiya pozuculuğu fəaliyyəti ara vermə və davam edir. Bundan sonra "fake nyus"lar yayılacaq. Ən ciddi informasiya təxribatına isə məhz Rusiyanın Müdafiə Nazirliyinin rəsmi sahifəsində rast gəlinir. Və əslində bu, gözləniləndir.

- Bəs qarşısı necə alınmalıdır?

- Müvafiq qurumlar diqqətli olmalıdır. Qabaqlayıcı tədbirlər görən texnologiya barədə düşünmək lazımdır və təsir mexanizmləri yaradılmalıdır.

İsmayıl Qocayev

"Sentyabrın 29-da cənab Vladimir Putinlə Soçidə keçirəcəyim ikitərəfli görüş haqqında böyük önəm daşıyır".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib. O qeyd edib ki, səfər zamanı iki



"Soçi görüş"ü çox önəmlidir

Tural Abbaslı: "Putinlə Ərdoğan arasında görüşdə ən önəmli nüans Qarabağ və sərhədlərdəki gərginlikdir"

ölkənin nümayəndə heyətlərinin iştirakı ilə gərginləşməli görüş olmayacaq: "Sadəcə, cənab Putinlə ikitərəfli görüşümüz olacaq. Təbii ki, bu, sadəcə İdlid məsələsinə həsr olunan danışıqlar olmayacaq. Eyni zamanda, Türkiyə-Rusiya əlaqələrini və Suriyada vəziyyətin necə olduğunu, bundan sonrakı mərhələdə atılacaq addımları geniş şəkildə müzakirə edəcəyik. Hər hansı üçüncü şəxsin iştirakı olmadan müzakirələr aparacağıq".

Ərdoğan vurğulayıb ki, Türkiyə-Rusiya əlaqələrində önəmli bir qərar qəbul ediləcək: "Türkiyə və Rusiya bölgədə iki önəmli ölkədir. Biz bu günə qədər Rusiya ilə münasibətlərdə hər hansı bir səhv görməmişik. İki ölkə arasında ticarətin həcminə baxsaq, bu, çox müsbətdir və daim inkişaf edir. Suriya məsələsi ilə bağlı bəzi zamanlarda çətinliklərə üzlaşırdıq. Amma istər özlüm, istərsə də müdafiə və xarici işlər nazirlərimiz atdığı addımlarla dərhal gərginliyi aradan qaldıra bilərik".

Ərdoğanın görüşlə bağlı anonslarını "Şərq"ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, hazırkı dövərdə Türkiyə lideri ilə Rusiya rəhbərinin görüşləri region və dünya üçün çox önəmlidir. Partiya rəhbərinin sözlərinə görə, Rusiya faktiki olaraq dünya güclərindən biridir: "Regionda mühüm söz sahibi sayılan iki dövlət başçısının mütəmadi təmas qurması, müxtəlif mövzularla bağlı müzakirələr aparması çox faydalıdır. Şübhəsiz, liderlər əsasən siyasi-iqtisadi və hərbi məsələlər ətrafında danışıqlar aparırlar. Xüsusən, Cənubi Qafqaz, Suriya və Liviya məsələləri, Orta Asiyadakı proseslər müzakirə predmeti olacaq. Bizim üçün ən önəmli nüans Qarabağdakı proseslər, Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdir. Türkiyə liderinin iştirak etdiyi görüşlərin rəsmi Bakıya ancaq faydası olar. Ərdoğan istənilən məqamda, bütün platformalarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və daim ölkəmizə dəstək olacağını vurğulayır. Məhz qardaş ölkə başçısının üstünlü sayəsində Azərbaycan müəyyən hədəflərinə çatıb".

T.Abbaslıya görə, Türkiyə-Rusiya yaxınlaşması hər baxımdan Azərbaycan üçün əhəmiyyətlidir: "Bu yaxınlaşmanın ilk və ən böyük nəticəsi 44 günlük müharibə və torpaqlarımızın işğaldan azad edilməsidir. Moskvanın bir müddət sessiz qalmasının səbəblərini hər kəs yaxşı bilir. İndi regionda yeni gərait formalaşmaqdadır. Azərbaycanla Rusiya arasında xeyli ziddiyyətli məqamlar ortaya çıxıb. Bəzi məsələləri aydınlaşdırmağa ehtiyac var və bunları Kreml rəhbərinin diqqətinə birbaşa Ərdoğanın çatdırması çox önəmlidir. Ümumən, görüşün nəticələrinin Rusiya və Türkiyə ilə yanaşı Azərbaycan üçün də müsbət olacağına inanırıq".

"Rəsmi Bakının İrana şərtləri var"

Bağlı qapılar arxasında keçirilən görüşlər isə görünür, heç də ürəkaçan olmayıb



Ankara məsələni yoluna qoymaq istəyir

İranın Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfransın İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraçqi, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, parlament üzvləri, eləcə də Belarus, Rusiya, Gürcüstan və Ukrayna nümayəndələri iştirak ediblər. İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraçqi bildiri ki, Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir.

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır: "Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır".

Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub: "Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar". Əraçqi əlavə edib ki, Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: "İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi zaman işğal olunmuş ərazilərdə idi. Azərbaycanla İran arasındakı müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənilirdi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətləri-

nin simvoluna çevrilib". Xatırladaq ki, Azərbaycan-İran münasibətləri həssas zəminə qədəm qoyduğu bir zamanda İranın xarici işlər nazirinin müavini Məhəmməd Kazım Səccadpur da Azərbaycanda səfərdə olub. Məhəmməd Kazım Səccadpur Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin birgə konfransında iştirak üçün Bakıya gəlib. XİN rəsmisi Qarabağa, işğaldan azad edilmiş ərazilərə də aparılıb. Səccadpur Qarabağ xanlığının qurucusu Pənəhəli xanın "İmarət" kompleksində olub, ermənilərin burada törətdiyi dağıntıları, erməni vandalizminin izlərini gözləri ilə görüb.

Siyasi şərhçi Aqşin Kərimova görə, Tehran Azərbaycanla münasibətləri normalaşdırmaq istəyir, Bakının isə şərtləri var. Analitik bildirib ki, Bakı tələb edir ki, İran Qarabağda sülhməramlıların nəzarət zonasında olan ərazilərə qanunsuz yuxudaşıma siyasətindən əl çəksin və işğalçı Ermənistanı dəstəyi-nə son qoysun: "Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində İran avtomobillərinin yoxlanılması ilə Bakı-Tehran münasibətləri gərginləşdi. İran bunun ardınca əzələ nümayişi üçün Azərbaycanla sərhədə hərbi təlimlərə başladı. Təlimdən önce niyyətinin Azərbaycan-Türkiyə-Pakistan birgə təlimlərinə qarşı olduğunu da Həsən Amulinin dili ilə açıqladı. Ancaq proseslərdən qazancı çıxan Azərbaycanıdır, çünki Bakının Türkiyə, İsrail, Pakistan və Böyük Britaniya kimi müttəfiqləri var. Üstəgəl, müttəfiqlik əlaqələrinin dərinləşməsi Azərbaycanla böyük hərbi üstünlüklər də qazandırır, bu isə İran üzərində əlavə rıçaqdır. Belə bir

zamanda İran xarici siyasətinin strateji hədəflərini cızan bir şəxsən Bakı səfəri onu deməyə əsas verir ki, Tehran təkləndiyini hiss edir və buna görə Bakı ilə hesablaşmaq məcburiyyətini anlayır. Səccadpurun tərəcəsi-halındakı karyerası Tehranın xarici siyasətinin siması kimi diqqəti çəkir. Tehran Universitetini bitirdikdən sonra nüfuzlu xarici universitetlərdə təhsilini davam etdirən Səccadpur beynəlxalq siyasəti yaxşı bilir. Məhz bu səbəbdendir ki, 2013-2016-cı illərdə İran xarici işlər nazirinin strateji işlər üzrə müşaviri vəzifəsində çalışıb. İndi isə o, nazir müavini olmaqla yanaşı, həm də İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəridir. Bir sözlə, İran XİN-in "beyin mərkəzi"nin simasıdır, məhz bu səbəbdən Tehran Səccadpurun diplomatik tərzinə, strateji baxışına arxayın olub onu Bakıya göndərmiş. Bəs Bakıdakı görüşdə hər hansı ortağ nöqtə tapılıbmı? Görünən və yayılan fotolardan aydın olur ki, yeganə ortağ nöqtə diplomatik etiket qaydalarının yüksək səviyyədə nümayiş etdirilməsidir. Səccadpur konfrans zamanı da diplomatik jestini nümayiş etdirərək İran-Azərbaycan münasibətlərinin yaxşı olduğunu vurğulayıb. Bağlı qapılar arxasında keçirilən görüşlər isə görünür, heç də ürəkaçan olmayıb".

Ekspert qeyd edib ki, Səccadpur səviyyəsində keçirilən görüşlərdə ortağ məxrəcə gəlinməsi üçün hər iki tərəfin nazirlərinin görüşünün keçirilməsi razılaşdırılıb. Ancaq bu məsələdə Türkiyənin vasitəçiliyi ön plana çıxır: "Deməli, Ankara Bakı-Tehran münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyir. İranın Azərbaycana əzələ nümayişi həm də Ankara üçün bir təhdiddir. Ankara məsələni yoluna qoymaq istəyir. Buna görə BMT Baş Assambleyası çərçivəsində Türkiyənin Xarici İşlər naziri Məvlud Çavuşoğlunun iranlı həmkarı Hüseyn Əmirabduallahian arasında keçirilən görüşdə üçtərəfli görüşə razılıq əldə olunub. Çavuşoğlu bundan əvvəl Azərbaycanın Xarici İşlər naziri Ceyhan Bayramovla görüşmüşdü. Görünür ki, müzakirələrdə cənab Bayramova da üçtərəfli görüş təklifi çatdırılıb. Azərbaycan-Türkiyə-İran XİN başçılarının görüş tarixi belli olmasa da, düşünmək mümkündür ki, görüşdə Bakı və Ankara Tehrana qarşı arqumentlərini ortaya qoyacaq".

İsmayıl Qocayev



siredici mexanizmlər ortaya qoymadan vaxt uzatmaqla öz-özünü proseslərdən kənarlaşdırırdı. Bu isə həm də onun səylərini dəstəkləyən instansiyaları da prosesdən kənar qoymaq idi. ATƏT-in Minsk formatı həm də ATƏT coğrafiyasında konfliktlərin həlli istiqamətində bir mexanizmi kimi nəzərdə tutulurdu. Bu mexanizmi isə heç bir konfliktin həllində özünü doğrultmadı, faydalı format kimi özünü təsdiqləmədi. 28 ildən sonra Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini özünü icra edərək 44 gün ərzində torpaqların işğaldan azad etməyə müvəffəq oldu".

Y.Hacıyevanın sözlərinə görə, bu illər ərzində ATƏT-in Minsk

ABŞ səfirinin açıqlamaları reallıqdan çox uzaqdır

"Minsk qrupu formatı dəfələrlə öz etimadını zədələyib"

"Azərbaycanın rəsmi olaraq Dağlıq Qarabağ münaqişəsinin bədiyatını, tarixə qovuşduğunu bəyan etməsinə baxmayaraq, səfir Linni Treysi ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinin yenidən canlandırılması təşəbbüsü ilə çıxış edir, qondarma status məsələsini gündəmə gətirməklə beynəlxalq hüquqla norması olan dövlətlərin ərazi bütövlüyü prinsipinə zidd mövqə ifadə edir".

Bu sözləri ABŞ-in düşmən ölkədəki səfirinin fəaliyyəti barədə "Şərq"ə danışan siyasi şərhçi Yeganə Hacıyeva deyib.

O, həmçinin qeyd edib ki, ABŞ-in Ermənistanıdakı səfirinin Qarabağın gələcək statusu ilə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur.

"Linni Treysi mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində səfərlər edir, bu səfərlərdə dövlət sərhədi boyu Azərbaycan ordusunun mövqelərini müşahidəsini aparır, Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını ifadə edir. Dəfələrlə ABŞ-in İrəvanda səfiri Linni Treysi tərəfləri ən qısa zamanda Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara qayıtmağa çağırır, status ilə bağlı müzakirələrin aparılması üçün təşəbbüslər irəli sürür və s. Bu istiqamətdə səfir Treysin cəfəngsənliyi digər həmsədr ölkə Fransanın səfirinin açıqlamalarını da keçir. Baxmayaraq ki, Treysi ATƏT-in Minsk qrupunun həmsədr ölkəsindən birinin Ermənistanıdakı səfirdir, amma onun açıqlamaları Minsk qrupunun həmsədrlərinin dilindən səslənməsi kimi görünür. ATƏT-in Minsk qrupu 30 ilə yaxın bir dövr ərzində öz fəaliyyətsizliyi ilə, faktiki nizamlama prosesini dondurmaqla, real təkliflər və tə-

qrupu formatı dəfələrlə həmsədr ölkələrin qarəzli mövqeyinə görə öz etimadını zədələyib: "Torpaqları azad edəndən sonra aydın oldu ki, ATƏT-in Minsk qrupunun gözü önündə bu illər ərzində Azərbaycan torpaqları, işğal altındakı ərazilərinin təbii resursları talan olunub, ekoloji terrorlar həyata keçirilib. İki dəfə faktaraşdırıcı missiya ilə bu yerlərə səfər edən ATƏT-in Minsk qrupu cinayətləri görməzdən gəldi. Bütün bunlar ATƏT-in Minsk qrupunun üzvlərinin deyil, həm də onların səylərini dəstəkləyən instansiyaların reputasiyasına zərbə vurdu. Konkret status haqqında danışıq-rıqsa, 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə Prezident İlham Əliyev Qarabağda ermənilərə hər hansı statusun verilməsinin mümkünsüzlüyü ilə bağlı dəfələrlə fikrini söyləyib. Daha sonra isə Qarabağ Azərbaycanın iqtisadi rayonlarının siyahısına əlavə olunub. ABŞ-in İrəvanda səfiri Linni Treysin status haqqında açıqlamaları beynəlxalq hüquqla təmin olunan, ölkələrin hüquqi quruluşuna dair suveren qərarvermə proseslərinə uğursuz təsir cəhdləridir. Konkret olaraq ATƏT-in Minsk qrupunun missiyası haqqında danışıq-rıqsa, əslində 10 Noyabr razılaşmasının imzalanması ilə bu missiya öz fəaliyyətini başa vurub. Bu gün üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində tək və işlək mexanizmi ancaq 10 noyabr üçtərəfli razılaşmasıdır. 10 noyabr razılaşmasında isə Linni Treysin dayanmadan təkrarladığı məqamlar haqqında heç bir bənd yoxdur".

Kənan Novruzov

Yaşlanmış insanlar işə götürümlər

İş yerlərinin sayı əmək qabiliyyətli əhəlinin sayına uyğun deyil

Aynurə Panahqızı

"Mütləq şəkildə gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmalıdır". Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafaya deyib. Millet vəkilini bildirib ki, bu mövzuda əhəlini kateqoriyalara bölmək doğru olmaz: "Çünki yaşayış səviyyəsinin yaxşılaşdırılması, xüsusilə əmək haqlarının azlığı və evlərin çətinliklə əldə edilməsi məsələsi ümumi problemlərdir.

Əsasən də mənzillərin əldə edilməsində elə şərtlər qoyulmalıdır ki, əhəlinin bütün təbəqələri bundan asanlıqla yararlanıb. Bu gün əhəlinin arasında ən çox əziyyət çəkən təbəqə yaşlı pənsiya yaşına çatmağa az qalan şəxslərdir. Yaşı bir az çox olan insanı işdən çıxarırlar, qalır işsiz. Yaşı 40-ı keçən şəxsi heç kəs işə götürmək istəmir. Bəs işdən azad edən düşünürmü ki, işinə son qoyduğu 40 yaşlı şəxs təcürbəli kadrıdır? İndi kimsə nazir təyin olunan kimi göstəriş verir ki, orta yaşlı və ya yaşlı təbəqə işdən dərhal azad olunsun. Bu insanlar nə etsin? Müəssisələrdə, dövlət qurumlarında idarəetmə yenilənməlidir. İstər yaşlı, istər gənc təcürbəli kadrlardan istifadə edilməlidir, təcürbəsiz şəxslərə isə işi öyrənmək üçün şərait yaradılmalıdır".

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, əslində gənclər arasında işsizliyin göstəricisi daha yüksəkdir, nəinki 40 yaşından yuxarı olanların. Ekspert qeyd edib ki, bunun bir sıra səbəbləri var: "Azərbaycanda əmək qabiliyyətli əhəlinin sayı ümumi əhəlinin 64 faizini təşkil edir. Yəni əhəlinin 6 milyon yarımı əmək qabiliyyətlidir. Amma işləyən əhəlinin sayı 5 milyona yaxın göstərilir ki, onlardan da əlavə üçdə biri müzdlü əmək müqaviləsi ilə işləyən şəxslərdir. Onların da az qala 80 faizi dövlət sektorunda işləyirlər. Bu onun nəticəsidir ki, Azərbaycanda tələblə təklif arasında uyğunsuzluq var. İş yerlərinin sayı əmək qabiliyyətli əhəlinin sayına uyğun deyil. Bu təbii ki, indinin problemi deyil. Hələ Sovet dönmində 110 komsosol zərəcəti tikintisi var idi və hamısında azərbaycanlılar işləməyə gedirdilər. Ümumiyyətlə, əhəlinin deməqrafik inkişafının, doğuşun səviyyəsi yüksəkdir. Ona görə də əmək bazarına daxil olanlarla əmək bazarını tərk edənlərin arasında balans həmişə daxil olanların xeyrinədir. Yəni işçi qüvvəsi çoxdur, iş yerləri isə kifayət eləmir. Nəticədə nə əmələ gəlir? Rəqəbat. İşə götü-



Evin tək övladı şəhidlik zirvəsinə ucalıb

Bəyim xanım oğlunun vətənpərvərliyindən, mərdliyindən qürur hissi ilə danışır

İnsan şəhid və əlil olub. Ötən il sentyabrın 27-si Ermənistan silahlı qüvvələri genişmiqyaslı təcürbələrlə Tovuz rayonunun cəbhəboyu zonasında yerləşən mövqelərimizi, yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutdu. Şanlı ordu müəlik əhəlinin təhlükəsizliyini təmin etmək üçün bütün sahe boyu eks-hücum əməliyyatına başladı.

Yaşı düşmənin Azərbaycana qarşı yeni hərbi təcürbəsinə qarşı Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik erməni işğalında olan doğma torpaqlarımızın azad olunması məqsədilə Vətən müharibəsinə qatıldı. Cəmi 44 gün davam edən Vətən müharibəsində əzəli və əbədi torpaqlarımız şəhidlərimizin, qazilərimizin, zabit və əsgərlərimizin qanı və canı bahasına işğaldan azad edildi. Hələk olan işğil qəhrəmanlarımız öz adlarını Azərbaycan tarixinə qızıl həflərlə yazdılar.

Hayat nə qədər şirin olsa da, ölüm insan övladının qaça bilmədiyi tale yazısıdır. Amma elə seçilmiş insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edir, ruhan yarıdana, əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəfli si də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsərlər, ləyaqətli, mərd insanlar yüksələ bilərlər, bu uca zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri bir əbədlilik qazanırlar.

Bələ cəsur, qəhrəman Vətən oğullarından biri də şəhid Ağayev Akşin Şirvan oğludur. O, 1993-cü il iyun ayının 1-də Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 2000-ci ildə yaşadığı kənddə orta məktəbə gedib, 2010-cu ildə həmin məktəbi bitirib. 2011-ci ildə hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlayan ilk gündən könüllü olaraq döyüşlərə qatılıb. Əvvəlcə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sonra isə Xocavənd və Cəbrayıl azadlığı uğrunda gedən döyüşlərə qatılıb və böyük igidlik və qəhrəmanlıqlar göstərərək oktyabr ayının 28-də şəhid olub. Anası Bəyim Ağayeva qayır hissi ilə danışır. Deyir ki, evin tək övladı idi. Kənddə hər kəsin sevimlisi idi, mərdliyi, vətənpərvərliyi ilə el-öbadə böyük hörmət qazanmışdı. Qayıqış, atanın-ananın qeydində qalan idi. Hətta ölümündən bir gün əvvəl anası ilə danışarkən, ana, mənəndən narahat qalma, özünüzdə qoruyun deyib.

Şəhid Akşin Ağayev ölümündən sonra Vətən uğrunda, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb. Qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Akşin Ağayevin əziz xatirəsi xalqımızın və onun tanınanların qəlbində daim yaşayacaq.

Aygün ƏHMƏDOVA, Azərbaycan Dövlət Pedaqoji Kollecinin "Texnologiya" fənn birləşməsinin müəllimi



"Son 12 ildə Azərbaycanda əmək bazarı indeksi üzüaşağı gedir. Bu, iqtisadi azadlıqlar indeksində də özünü göstərir"

rənlər də bundan sui-istifadə etməyə başlayır. Birincisi, əmək haqlarını azaldırlar. İkincisi, başlayırlar seçməyə, kim cavandır və s. müxtəlif kriteriyalar ortaya qoyurlar".

S.Məmmədov əlavə edib ki, əgər əmək bazarında iş yerlərinin sayı kifayət qədər çox olsaydı, işə götürənlərin də belə bir komfortu olmazdı: "O ki qaldı deputatın konkret fikrinə, bəli, yaşlanmış insanlar işə götürənlər işə götürmək istəmir. Hər yerdə belədir. Rusiya Federasiyasında hətta qanun qəbul edənlər ki, pensiya ərafəsində olan işçilərin əmək müqaviləsinə xitam verilib bilməz. Bizim ombudsman da belə bir təklifi çıxış etdi. Ancaq mən o fikri dəstəkləmədim. Çünki o havadan asılıb qalan bir şey olacaqdı. Birincisi, ona görə ki, Azərbaycanın əmək bazarının 70 faizi qeyri-formaldır. Burda heç nə qanunla tənzimlənmir. İkincisi də ki, elə hallar var ki, işə götürən işçi ilə əmək müqaviləsinin istənilən vaxt xitam verilib bilər. Yəni tutuq ki, birinin 58 yaş var. Bunu işdən çıxartmaq qanun qadağan edir. Bu şəxs heç ümumiyyətlə, işə gəlmir, yaxud da gəlir və əmək intizamını pozur. Bunu işə götürən şəxs işdən xaric etməyə hüququnda olmalıdır, yoxsa yox? Bələ qanunların qəbulu Azərbaycan əmək bazarını xarici investoqlar üçün cəlbədicə etmir. Nəticədə bu cür absurd qanunlar qəbul etməklə, son 12 ildə Azərbaycanda əmək bazarı indeksi üzüaşağı gedir. Bu, iqtisadi azadlıqlar indeksində də özünü göstərir. Ona görə də bu məsələni hansısa qanunla, nizamlamalarla tənzimləmək mümkün deyil. Deputatların ekseriyatı əmək bazarını yaxşı bilirlər deyər situasiyadan çıxış edirlər, amma mənzərə başqa kürdür".



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

Mələhət Rzayeva

Azərbaycan peşəkar vokal sənətinin banisi, musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, görkəmli xanənda, Xalq artisti Bülbülün Şuşanın işğal dövründə erməni vandalizminə məruz qalan ev-muzeyinin bərpadan sonra təntənəli açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Xatırlamaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev bu ilin yanvarında Şuşa şəhərinə növbəti səfəri zamanı ev-muzeyini ziyarət etmişdi.

Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev görkəmli bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ata evini bərpa edəcəyinə əminliyini ifadə etmişdi: "Ermənilərin növbəti vandallığı, növbəti düşmənciliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldığımız onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımını törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir".

Prezidentin dediyi kimi də oldu. Prezidentin tapşırığına əsasən Bülbülün da-

ğıdılmış ev-muzeyində təmir-bərpa və yenidənqurma işlərinə başlandı. Tarixi abidə statusuna malik ev əsl simasını itirməsin deyə, işlər zərgər dəqiqliyi ilə aparılırdı. Bərpa işləri zamanı evyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olundu. Yazıların birində "Quran-Kərim"dən aya, digərində isə evin tikilmə tarixi qeyd edilmişdi. Qeydə əsasən bina 1788-ci ildə inşa edilmiş. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycan-Qarabağ məişət ənənələrinə xasdır. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirildi, çat olan divar hissələrində yenidənqurma işləri aparıldı. Bina-nın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olundu. Dam

ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi bərədə qərar qəbul edib. Görkəmli musiqiçi bu evdə anadan olub və uşaqlıq illərini burada keçirmişdi. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və öndə inzibati bina inşa edilmiş. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ilin may ayında Şuşa erməni separatçıların işğalına məruz qalanaqədər fəaliyyət göstərirdi. İndi isə Bülbülün ev-muzeyi artıq ikinci ömrünü "yaşayır". Ev-



Bülbülün ev-muzeyi zərgər dəqiqliyi ilə bərpa olunub

Bu, Azərbaycanın mədəniyyətinə sahiblik edən bir dövlət olduğunun sübutudur

örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edildi. Evin həyati də ilkin görkəmi saxlanılmaqda bərpa olundu. Binada Bülbülün muzey ekspozisiyası yenidən quruldu. Ev-muzeyinin həyatında Bülbülün yeni hazırlanan büstü qoyuldu. Şuşa şəhəri işğaldə olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyinin əyani sübutu kimi saxlanılır.

Qeyd edək ki, Ümmümilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı

muzeyinin ekspozisiyası yenidən qurulub və bundan sonra həm şuşalılar, həm də Şuşaya gələnlər görkəmli xanəndənin ev-muzeyini ziyarət edə biləcəklər. Ev-muzeyinə yeni direktor da təyin olunub. Mədəniyyət naziri Anar Kərimovun Müvafiq əmri ilə telejurnalist Fəxrəddin Hacıbəyli ev-muzeyinə direktor təyin edildi.

"Xan Şuşinski Fondu"nun təsisçisi və rəhbəri, Xan Şuşinski qızı Bəyimxanım Cavanşir Verdiyeva "Şərq"ə açıqlamasında Bülbülün ev-muzeyinin bərpa olunmasında hədsiz sevinc hissi keçirdiyini bildirdi:

- Çox sevinirəm ki, dahi Bülbülün ev-muzeyi bərpa olundu. Bu təkcə Azərba-

can mədəniyyətinə deyil, dünya musiqi sənətinə, dünya mədəniyyətinə Azərbaycan dövlətinin, dövlətimizin başçısının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın töhfəsidir. Görkəmli sənətkarlar, bəşəriyyətə misilsiz mədəniyyət nümunələri bəxş etmiş dahilər təkcə öz xalqlarına mənsub olmur. Onlar dünyaya, bəşəriyyətə məxsus olurlar. Azərbaycan, o cümlədən qəlbimizim paytaxtı Şuşa dünya mədəniyyətinə dahilər bəxş edib, onlardan biri də görkəmli xanəndə, professor Bülbüldür. Bu gün onun ev-muzeyi bərpa olunub və ziyarətə açılırsa, bu, Azərbaycanın mədəniyyətlərə sahiblik edən bir dövlət olduğunun sübutudur.

Ermənistan nə vərdisə dağıtdı, uçurdu, məhv elədi, Azərbaycan isə yenə tikdi, bərpa etdi, mədəni inciləri dünyaya qaytardı. Mən qəti əminəm ki, Şuşada bərpa, quruculuq işləri eyni sürətlə davam edəcək, digər görkəmli şəxsiyyətlərin evləri də bərpa olunacaq, Şuşa əvvəlki simasına daha da gözəllənmiş halda qovuşacaq.

B. Cavanşir Verdiyeva qeyd etdi ki, Şuşanın görkəmli şəxsiyyətlərinin yaşadığı evlər siyahısına alınır və növbə ilə bərpa olunacaq. Həmçinin, 2021-ci ildə 120 illik yubileyi qeyd ediləcək Xan Şuşinskiyin də bir zamanlar yaşadığı ev dövlət tərəfindən bərpa ediləcək.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub



Günəbaxan yağı 130 faiz bahalaşdı

İqtisadçı daxili bazardakı vəziyyəti süni qiymət artımı ilə bağlayır

"Təxminən 9 ay öncəyə qədər 4 manat 20 qəpiyə aldığımız 2 litrlik "Möcüzə" günəbaxan yağı olub 9 manat 95 qəpik. 20-30 faiz artımı haradansa başa düşmək olar, amma 120-130 faiz bahalaşma nə deməkdir?!"

Bu sözləri jurnalist Süleyman Həmidov özünün "Facebook" hesabında yazıb. O, qısa müddət ərzində sözügedən ərzaq məhsulunun bu qədər çox bahalaşmasına etirazını bildirib.

Qiymət artımını "Şərq"ə şərh edən iqtisadçı-almim Nazim Bəydəmirinin fikrincə, bunun xarici və daxili səbəbləri var: "Ərzaq məhsullarının bir çoxu, o cümlədən günəbaxan yağlarının eksportı Rusiyadan idxal olunur. Məlum olduğu kimi, Rusiya qiymətləri stabil saxlamaqdan ötrü keçən ilin sonundan ixracı məhdudlaşdırdı. Və bu, Azərbaycanda da qiymət artımına səbəb oldu. Əsas amillərdən biri isə gömrük orqanlarının bəyannaməmə qiymətini təbii etməsi və bu yolla yaradılan süni qiymət artımıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, daxili istehsal kifayət qədər deyil, enerji daşıyıcılarının qiyməti çox bahadır. Həmçinin bazar iqtisadiyyatı inkişaf etməyib, sahibkarlığa məhdudiyyətlər qoyulur. Beləliklə, sözügedən qiymət artımı məsələləri gündəmə gəlir".

Kənan Novruzov

2024-cü ilədək bütün ölkə arazisi internetlə təmin olunacaq



2024-cü ilədək Azərbaycanın bütün rayonları tam internetlə təmin olunacaq.

Bunu neqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib. O bildirib ki, nazirliyin əsas tapşırıqlarından biri rəqəmsal transformasiya üçün zəruri infrastrukturun yaradılmasıdır.

"Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi internetlə çıxışa bağlı problem var. 2024-cü ilədək bütün Azərbaycan, hətta ən ucqar rayonlar belə fiber-optik internet bağlantısı ilə təmin olunacaq".

Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərarıdır: "Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun.

Burada məqsəd dəhlizlə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq".

80 dəqiqəlik dərs təklifinə münasibət bildiren fəlsəfə doktoru Əhməd Qaşamoğlu "Şərq"ə açıqlamasında qeyd etdi ki, bu, əsaslandırılmamış təklifdir:

- Bu təklifin irəli sürülməsində əsas məqsəd nədir? Məqsəd yoluxma sayının azaldılmasıdır, bu absurdur. Təhsil Nazirliyi auditoriyaların 70 faiz dolmasını təklif edir. 70 faiz o deməkdir ki, tələbələr parta arxasında 2-2 əyləşəcək. Bir parta arxasında bir tələbənin - tələbələrini tək-tək əyləşməsinə istəyirik, o zaman auditoriya 50 faiz dolur. Bir halda ki, auditoriyada tələbələr parta arxasında 2-2 əyləşəcək, dəhlizlə çıxmaqla təmasları azaltmağın nə mənası var. Əksinə, dəhlizlə çıxanda auditoriyanın havası dəyişir, tələbələr pərakəndə olur, hamı bir yere toplaşmır ki! Mən pandemiyanın ilk dövründən yoluxma sayının azalması, insanların bizim və xəstəlikdən maksimum qorunması üçün konkret təkliflərlə çıxış etmişəm. Hələ də söyləməkdə davam edirik. Amma görürəm ki, bunlara diqqət edən yoxdur. Əvəzində, əsassız, heç bir məntiqə söykənməyən qərarlar qəbul edilir, təkliflər irəli sürürlər. Ali məktəb tələbəsinin COVID pasportunun tələb edilməsi hansı məntiqə sığır? COVID pasportuna malik olmaq vətəndaşa hansı üstünlüyü verir? Yoluxmur, ya yoluxdurmur? COVID pasportunun belə bir fəvqəlgücü yoxdur. Peyvəndin də yoluxmanın qarşısını almasını heç bir alim təsdiq etmir. Peyvənd xəstəliklə mübarizə üçündür, yoluxduqda xəstəliyi yüngül keçirmək, ölüm

Professor Təhsil Nazirliyinin qərarına kəskin etiraz edir

Dərs saatlarının 80 dəqiqəlik olması absurd təklifdir



"Əsassız, heç bir məntiqə söykənməyən qərarlar qəbul edilir, təkliflər irəli sürürlər. Ali məktəb tələbəsinin COVID pasportunun tələb edilməsi hansı məntiqə sığır?"

riskini azaltmaq üçündür. Bunu insanlara, əhaliyə bu şəkildə başa salsalar və bu istiqamətdə təbliğat aparaydılar, əhalinin 90 faizi artıq çoxdan peyvənd vurmuş olardı. COVID pasportuna malik tələbə də

auditoriyaya gəlib başqa tələbələri yoluxdurma bilər. Eləcə də ali məktəbə girişdə hərərət ölçənlərin qoyulması, əsaslı nəticəyə gətirib çıxarmayacaq. Elə insan var, xəstəliyi simptomuz keçirir, hərərəti olmur. Ali məktəbə daxil olub-çıxan tələbənin yoluxmuş və ya xəstə olduğunu müəyyənləşdirəcək bir mexanizim, üsul yoxdur.

Ə.Qaşamoğlu dərslərin fasiləsiz 80 dəqiqə davam etməsi məsələsinə mürşad olduğunu bildirdi:

- Pandemiyanı bir kənara qoysaq, mən dərslərin 80 dəqiqə davam etməsinə müsbət yanaşırım. Müəssisə qoşa saatdırsa, bunun ilk 45 dəqiqəsinin 10 dəqiqəsi salam-əleykəmə, jurnallı yoxlanmasına, "kim var-kim yox" a sərf olunur. 45 dəqiqənin son 10 dəqiqəsində də tələbələr saatlarına baxır, dəqiqələri sayır, diqqətləri yayır. Fasilədən sonra növbəti 45 dəqiqənin ilk 10 dəqiqəsi də yeribər olmağa sərf olunur. Ümumilikdə müəllim üçün 70 dəqiqə müəssisə vaxtı qalır, arada ki söhbətləri, müzakirələri nəzərə almasaq. 80 dəqiqənin fasiləsiz olması tələbənin diqqətinin yayınmaması və 20 dəqiqənin hədəf getməməsi baxımından münasibdir. Amma bir şərtlə ki, auditoriyada da bunun üçün münasib şərait olsun, tələbələr sıxılmasın, darıxmasın, müəllim də ələ müəssisə desin, elə dərs apararsın ki, tələbə ona həvəslə qulaq assin.

Mələhət Rzayeva

"Məndən olsa, yurduma sabah qayıdaram"

Seymur Verdizadə: "Amma reallıqlar var. Buna görə də bir qədər səbirli olmalıyıq"

Ötən gün Prezident İlham Əliyev şuşalıların doğma yurdlarına köçürülməyə vaxtı açıqlayıb. Prezident diqqətə çatdırıb ki, bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoyub: "Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik. İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik.

Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilmiş, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq".

"Yenişabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Şərq"ə açıqlamasında bildirib ki, təxminən 30 illik ayrılıqdan sonra doğma yurda qayıtmaq hər bir azərbaycanlının arzusudur. Baş redaktor qeyd edib ki, təkcə qarabağlılar deyil, hər bir vətəndaş Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərimizi görmək, cənnət Qarabağa qovuşmaq istəyir:

"İşğaldan azad edilmiş rayonlarımıza səfərlər təşkil olunanda biz bunu müşahidə edə bilərik. Qarabağı olduğum üçün yaxın çevrəmdəki insanların həmin günü necə səbir-sizliklə gözlədiyindən xəbərim var. Ötən ilin oktyabrında kendimiz işğaldan azad olunduq deməmişdim ki, birinci mənim özüm geri qayıdacağam. Məndən olsa, sabah qayıdaram. Amma reallıqlar var. Buna görə də bir qədər

"Qarabağda bəşəriyyət adına fəlakət törədilib. Bu fəlakətin aradan qaldırılmasında bütün bəşəriyyət səfərbər olmalıdır"

səbirli olmalıyıq".

S.Verdizadə vurğulayıb ki, Azərbaycan xəbəsi və nankor düşmənlə üz-üzədir: "Ermənistan hakimiyyətinə bir qrup korafəhim, dar düşüncəli, manqurt xislətli adam təmsil olunur. Bu adamların içindəki kin-küdrət minə xəritələrini Azərbaycana tətbiq etməyə imkan verir. Buna görə də ərazilərin bərpası uzanır. Ərazilər minalardan təmizlənmədiyi üçün infrastruktur yaratmaq mümkün olmur. Beynəlxalq ictimaiyyət Ermənistanı buna məcbur etməlidir. Dövlət

başçısı da qeyd etdi ki, ərazilərin bərpası üçün vəsait tələb olunur. Aydın məsələdir ki, Azərbaycan maksimum fədakarlıq edir. Amma Ermənistanın törətdiyi dağıntının miqyası o qədər böyükdür ki, mütləq əlavə mənbələrə ehtiyac var. Başda BMT olmaqla bütün nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın insanlıq əleyhinə törətdiyi bu cinayətin izlərini aradan qaldırmaq üçün əlini daşın altına qoymalıdır. Qarabağda bəşəriyyət adına fəlakət törədilib. Bu fəlakətin aradan qaldırılmasında bütün bəşəriyyət səfərbər olmalıdır".

Aynurə Pənahqızı

Avtomobilində canlı yayım aparənlər polisə çağırılmalıdır

Sükan arxasında hoqqabazlıq kimsəyə xeyir gətirməz



laşdırıb, qınaq obyektinə çeviriblər. "Çalışır ki, onlar da düzgün yola gəlsinlər, anlasınlar ki, söhbət məşhurluğundan deyil, təhlükəsizlikdən gədir. Məsələn, ən intizamsız sürücü müğənni Afət Fərmanqızıdır. Bütün günü sükan arxasında canlı yayım açıır. Həmkarı Günay İbrahimli də onun kimidir. Dəfələrlə onların görüntüləri, videoları yayılıb. Bəzi düşüncəsizlər yazıblar ki, burada nə var ki? Yəqin paxilliq edirsən. Guya, G.İbrahimliyə paxilliqımız tutur. Birincisi,

qaydalara əməl etməyən müğənniləri görüsdürmək lazımdır ki, onlar da ürək sözlərini desinlər. Bəlkə utanlar. Axı Qarabağda oğullarımız can qoyanda, sən harada idin, Afət? Ya da digərləri harada idilər? Siz kimsiniz ki, özünü üstün tutursunuz?! Bizim ən yüksəkde duran vətəndaşlarımız şəhid ailələri və qazilərimizdir. Onların əksəriyyəti belə hallara yol vermir. Bunlar yersiz hərəkətlərdir, insan yaxşı əməlləri ilə gündəmə gəlməlidir. Sükan arxasında hoqqabazlıq etmək kimsəyə xeyir gətirmir. Bu hal bir neçə dəfə təkrarlansa, ya özü qəzədə oləcək, ya da kimisə vuracaq, həbsxanaya düşəcək. Tutulmasa da, ömür boyu vicdan əzabı çəkəcək".

Ekspertin sözlərinə görə, hər kəs, xüsusilə də tanınmışlar məsuliyyətli olmalıdır:

"Xaricdə bu tip hadisələr olanda qınaq obyektinə çevrilir, nəticədə həmin adam üzr istəyir. Yoxsa A.Fərmanqızı kimdir ki, ona görə bizə irad tuturlar? Onun çox videosuna baxmışam, təhlükəsizlik kəməri taxmır. Belə biabırçılıqlar var. Demirəm ki, sükan arxasında kimsə telefonla danışmır. Amma bunlar ictimailəşdirirlər, canlı yayım açırlar, diqqət yayırlar. Bunun qarşısı alınmalıdır, vətəndaş görsün ki, Afət firoluq edirdi, tutdular, gözünü yaşlı qoydular. Lakin adam görür ki, Afətə güldən ağır söz deyən yoxdur. Yol polisi şifahi müraciətlər edə bilər, konkret siyahı göstərsinlər. Bildirsinlər ki, A.Fərmanqızının sosial şəbəkələrdə videosu yayılıb, qanun pozuntusuna yol verib, cərimələnsin".

Samira

"Ən intizamsız sürücü müğənni Afət Fərmanqızı və Günay İbrahimlidir"

bunu özlərinə hörmət kimi başa düşməlidirlər. Anlamalıdır ki, belə paylaşımlar cəmiyyətə qarşı sayməməliq etməkdir. Yəni deyirsən ki, mən toxunulmazam, istədiyimi edirəm. Fikirimcə, yol polisi onları çağırır, bölmənin soyuq otaqlarından birində söhbət etməli, protokollar yazılmalıdır. Bütün proseslər də lentə alınmalıdır. Söz sahibi olan insanlarla

Zaman-zaman tanınmış simaların sükan arxasında öz video-fotolarını çəkərək paylaşıqlarını, yaxud da canlı yayım açıqlarını görürük. Onlar məşhurları bir əlləri ilə idarə edir, fikirləri isə telefonunda, instaqramda, feysbukda olur. Bu qanun pozuntusunu isə çəkinmədən yayımlayırlar, nümayiş etdirirlər.

Bəs, bu tendensiyanın qarşısını necə almaq olar? Məsələn "Şərq"ə dəyərli rəyən nəqliyyat eksperti, "Avtosfer.az" saytının baş redaktoru Elməddin Muradlı deyib ki, dəfələrlə sözügedən materialları ictimai-

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə reydlər aparıb. Reydlər zamanı İmişli rayonu ərazisində yaşayan vətəndaş İbrahimov Bəxtiyar Hacıhəməd oğluna məxsus 30-BJ-945 dövlət qeydiyyat nişanlı minik avtomobilinə baxış keçirilib.

AQTA-dan verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində baytarlıq (baytarlıq-sənitarliya) ekspertizasında keçməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən 120 kiloqram iribuynuzlu heyvana məxsus ət aşkarlanıb. Müayinələrin aparılması üçün ətdən götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Təyin olunan müvafiq ekspertizalarla aşkar olunan ətin istehlak üçün tam yararsız və insan sağlamlığına ciddi təhlükə mənbəyi olması öz təsdiqini tapıb.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində istehlaka yararsız ümumi çəkisi 120 kq ət məhv edilib, araşdırmalar davam etdirilir.

Hər zaman ölkəmizdə istifadəyə yararsız ətlərin satışını həyata keçirən şəbəkənin olduğunu deyən Azərbaycan Azad İstehlakçılar Birliyinin (AİİB) sədri Eyyub Hüseynov "Şərq"ə bildirib ki, AİİB 20 ildən çoxdur mürdar heyvan ətləri, o cümlədən at və eşşək ətlərinin satışını mübarizə aparır: "Biz belə işlərlə məşğul olan şəxslərin şəbəkəsini məhv etmək üçün dəfələrlə təşəbbüslər göstərmişik. Lakin bu sahədəki problemlərə son qoyulmur. AQTA yara-

Onların yollarını məhkəmələr açır

Murdar heyvan ətlərinə qarşı mübarizə effekt vermür



nandan sonra düşündük ki, belə halların qarşısı alınar, ancaq mümkün olmadı. Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Həmin qurum istifadəyə yararsız ətlərin satışını edən insanları həbs edir və işi məh-

kəməyə göndərir. Lakin məhkəmə prosesi gedişində mənfəət rol oynayır. Çünki tutulan şəxslərə bəraət qəzandırılır və onların azadlığa çıxmasına imkan yaradılır. Beləliklə həmin şəxslər yenidən bu işlə məşğul olur".

E.Hüseynov qeyd edib ki, bütün cəmiyyətin bu işlə məşğul olan şəxslərə ictimai qınağı olmalıdır:

"Sovet vaxtı belə işlərlə məşğul olan insan var idisə, hər zaman həmin şəxsi işə edərdir. Azad bazar iqtisadiyyatı elə bir şərait yaradıb ki, insanlar varlandıqca ağcöz olur və hər şeydən pul çıxarmağa çalışırlar. Bu isə cəmiyyətimiz üçün çox təhlükəlidir. AİİB olaraq yenə də mübarizəmizi davam etdirəcəyik".

Yeganə Bayramova

Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı

Azərbaycanda eşitmə və nitq məhdudiyətli insanlar üçün ilk elektron lüğət (www.jestdili.az) hazırlanaraq istifadəyə verildi. Lüğət Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr" müsabiqəsinin qaliblərindən olan "Doğma jest dili" layihəsi çərçivəsində "Nar"ın maliyyə dəstəyi ilə hazırlanıb. Elektron lüğətdə təxminən 3000-ə qədər söz və söz birləşməsi jestlərinin izahedici mətlələri, eyni zamanda 2100-dən artıq jestin şəkilləri və videoları yerləşdirilib.

Qeyd edək ki, "Doğma jest dili" lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyətli olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyən surdoterapevtlər, surdoloqlar, müəllim və loqopedlər üçün əvəzəlməz vasitə olacaqdır. Onlayn lüğətin digər üstünlüklərindən biri insanlar üçün daha əlçatan olması və sözlərin asanlıqla axtarışını aparmağa imkan verməsidir. Bundan başqa, saytın mobil versiyası da hazırlanıb.

"Karlara Dəstək" İB-nin sədri Kamran Abasovun sözlərinə görə, elektron lüğət jest dilini öyrənmək arzusunda olanların istəyi nəzərə alınaraq hazırlanıb:



"Azərbaycanda jest dili lüğətinin veb versiyası heç vaxt hazırlanmayıb. Veb-səhifə eşitmə və nitq qabiliyyəti məhdud olan insanların yaxınlarının jest dilini öyrənməsinə asanlaşdıracaq, həmçinin gələcək tərəcəyə qədər eşitmə və nitq məhdudiyətli uşaqlarla işləyəcək şəxslər üçün pulsuz öyrənmə imkanı verəcəkdir. Eşitmə məhdudiyətli olan insanların adından "Nar" və RİİB-ə göstərdikləri bu dəstəyə görə təşək-

kür edirik".

"Nar"ın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundov bildirib ki, artıq 10 ilə yaxındır ki, mobil operator eşitmə və nitq məhdudiyətli olan insanların cəmiyyətə inteqrasiya olunmasına dəstək olmaq məqsədilə müxtəlif layihələr icra edib: "İlk elektron jest dili lüğətinin hazırlanması ilə eşitmə və nitq məhdudiyətli olan insanların əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin artırılmasına və ətrafdakı insanlarla ünsiyyətinin asanlaşdırılmasına dəstək olacağıma inanırıq. Mobil operator olaraq, həm abunəçilərimizə üstün xidməti təqdim etməyi, həm də cəmiyyətimiz üçün əhəmiyyətli sosial layihələr icra etməyi özümüzün məsuliyyəti hesab edirik".

RİİB-in nümayəndəsi Zaira Qasimovanın sözlərinə görə, İctimai Birliyin fəaliyyətində əhalinin maarifləndirilməsi və məşğulluğun artırılması mühüm yer tutur. "Sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiyyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həlli və sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası istiqamətində məlumatlı olaraq layihələr həyata keçirilir, yeni ideyalar və təşəbbüslər dəstəklənir. Layihə çərçivəsində onlayn lüğətin hazırlanması üçün Ömər və əhalinin sosial müdafiyyə nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, AMEA-nın mütəxəssisləri, dosentlər və müəllim heyəti, "Karlara Dəstək" İB-nin əməkdaşlarının iştirakı ilə işçi qrupu yaradıldı".

Təbrik edirik!

Sərxanı 6 yaşlı mü-nasiblə Babası Zakir, nənəsi Valide, anası Gülmira təbrik edirlər. Ona cansağlığı, uzun ömür, firavan həyat arzulayırlar. Təbrikə Cavid əmisi də qoşulur.



Bakcell və "ASAN Məktub" yeni tədris ilində uşaqları sevindirib

Bakcell şirkəti və "ASAN Könüllüləri" Təşkilatı yeni tədris ilinin başlanmasına ilə əlaqədar olaraq Gəncədə yaşayan aztəminatlı və qazi ailələrinin uşaqlarına hədiyyələr təqdim edib.



Aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissinə daha da artırmaq. "ASAN Məktub" sosial proqramı çərçivəsində həyata keçirilən bu təşəbbüs nəticəsində www.asan-mektub.az saytına məktub göndərən 24 nəfər uşağa Bakcell tərəfindən məktub ləvazimatları hədiyyə olub. Uzunmüddətli tərəfdaşlıq sayəsində Bakcell və "ASAN Məktub" bir çox bayramlarda uşaqları sevindirən çoxsaylı layihələr həyata keçirib.

Qeyd edək ki, Bakcell şirkəti "ASAN Məktub" proqramına həmçinin mobil rabitə dəstəyi göstərib. Bakcell xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqlara dəstək göstərilməsi, onların bərabər hüquqlarını və inklüziv təhsil imkanlarının təmin edilməsinə yönəlməmiş bir çox layihələrdə fəal iştirak edir.

Elan

Aviasiya Akademiyasının "1118 i" qrupunun tələbəsi Azadəliyev Murad Elxan oğlunun adına verilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu

KURSLAR

-MÜHASİBAT (2 AY)

-Mobil telefonların

təmiri (3 ay)

-KOMPYUTER (1-3 AY)

-KOSMETOLOGİYA və VİZAJ (3 AY)

-KİŞİ və QADIN BƏRBƏRİ (1-3 ay)

-Dizayn (3-6ay)

-Masaj (3 ay)

-Biçmə - Tikiş (3 ay)

-Məktəb Psixologiyası (12 ay)

Tel: (012) 489-08-84

Mob: (070) 241-28-67

www.az-baku.com

Təsisçi və baş redaktor: Akif Aşırı Baş redaktorun i müavini: Yusif Nəzərli Redaktor: Ayyət Əhməd

Reportyorlar qrupu:

Mələhət Rzayeva, Şəymən Bayramova, İsmayıl Qocayev, Yeganə Bayramova, Kənan Eynuroğlu, Kənan Novruzov, Aynurə Pənahqızı, Samira Ərəblinski

Texniki heyət: Rüşət Dadaşov, İmamcan Əliyev

Qəzet "Şərq" in kompyuter mərkəzində yığılır, səhifələrin və "Azərbaycan" nəşriyyatında çap olunur

Qəzet Mətbuat və İnformasiya Nazirliyində qeydə alınıb. Lisenziya: 535 www.sherg.az e-mail: sherq-1996@mail.ru

Ünvan: Mətbuat prospekti, "Azərbaycan" nəşriyyatı. Telefon: 447-32-41 538-44-50, internet 538-44-15, İndeks: AZ1073

Hesab nömrəsi: "Kapitalbank" in ASC 1 sayılı Nəsimi filiali 9900003611 SWIFT BIK AII-BAZ2X h/h AZ17AIB38070019441100466111 Kod 200112 M/H AZ37NABZ0135010000000001944 VÖEN 1300414651 İndeks: 0330 Tirajı: 2550 Sifariş: 1765

TƏKRAR HƏRRACIN KEÇİRİLMƏSİNƏ DAİR ELAN

Balakan rayon İcra Şöbəsinin 24.08.2021-ci il tarixli, 360/14 sayılı sifarişli ilə, (1 ədəd) istifadəyə yararlı etiketvuran aparatı dair 24 sentyabr 2021-ci il, saat 11:00 (növbəlik qaydasında) təyin edilmiş (II) təkrar hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmadığından, həmin aparat satış qiyməti olan, 2.500 (iki min beş yüz) manatdan 30% aşağı, yeni 1750 (min yeddi yüz əlli) manata olmaqla təkrar (sonuncu) açıq hərraca çıxarılmışdır.

Təkrar (sonuncu) hərrac 06 oktyabr 2021-ci il, 11:00 (növbəlik qaydasında) tarixinə təyin edilmişdir.

Təkrar hərracda iştirak üçün satış qiymətinin 10%-i, yeni 175 (yüz yetmiş beş) manat miqdarında bəh ödənilməlidir. Bəh məbləği hərracın təyin edildiyi tarixə 1 (bir) iş günü qalanadək hərrac təşkilatçısının hesabına və ya nəgd qaydada ödənilməlidir.

Hərrac addımı - ilkin satış qiymətinin 1%-dən çox olmamaqla (Əlavə olaraq "Qeyd"ə bax).

QEYD: Yuxarıda göstərilən hərracda iştirak etmək üçün aşağıdakı sənədlər hərracın keçirilməsinə ən gec 1 (bir) iş günü qalanadək hərracın təşkilatçısına təqdim olunmalıdır. 1) Hərracda iştirak etmək üçün şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış (hüquqi şəxs tərəfindən əlavə olaraq möhürlə təsdiqlənmiş) ərizə (hərracın təşkilatçısı tərəfindən müəyyən edilən nümunəyə müvafiq); 2) Elanda göstərilmiş hərrac predmetinə dair bəhin hərracın təşkilatçısına ödənilməsinə təsdiq edən sənəd; 3) Fiziki şəxslər tərəfindən şəxsiyyətini təsdiq edən sənədin surəti; 4) Hüquqi şəxslər və (və ya) fərdi sahibkarlar tərəfindən vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surəti.

Hərracın təşkilatçısı "Ömlək Hərrac Mərkəzi" MMC

Ünvan: Bakı şəhəri, Yasamal ray., Məmməd Rahim 4a. Tel: (+99412) 539-47-22 ; (+99455) 745-25-56 e-mail: info@e-herrac.com rəsmi internet saytı: e-herrac.com



İmmunitet sistemi çökməzsə...

"Delta" sonuncu ştammla ola bilər

ABŞ-in dərman və qida agentliyinin keçmiş sədri Skot Qotlieb koronavirusun "Delta" ştammlarının sonuncu dalğa ola biləcəyini deyib.

Bu barədə "Şərq" "Haber Global"a istinadən xəbər verir. Bildirilir ki, o, bunu CNN televiziya kanalına müsahibəsində vurğulayıb.

"Delta" gözəlməz bir hadisə deyildi. Başqa bir ştammla immunitet sistemi çökməzsə, "Delta" son ştammla olacaq, amma kütləviləşəcək" - deyir, o bildirib.

Ölkə əhalisinin 76 faizinin vaksınlaşdığını nəzərə çatdıran Qotlieb yoluxma sayının azalması üçün bu göstəricinin ən azı 80 faizə çatmalı olduğunu söyləyib.

Kənan

Sualtı fotoqrafiya dənizə işıq saçır

"Fotolar zamanı üzə çıxıb ki, dənizə atdıqlarımız canlıların sağlamlığına ciddi şəkildə təhlükə yaradır"



Dərinliklərdə hansı canlıların yaşadığını, suların dibində hansı sivilizasiyaların olduğunu bilmirik. Bir çoxumuz bu bilinməyən və öyrənilməmiş amillərdən qorxuruq.

"Şərq" türk mətbuatına istinadən sualıtı fotoqrafiyaya aid maraqlı faktları açıqlayır.

Sualtı fotoqrafiya okeanın səssiz mübarizəsini, dənizin altında və üstündə okean və dənizlə əlaqəsi olan bütün heyvanlardan bəhs edən gözəllikləri və təəccüblü faktları izah edir. Sualtıların qorunması, macərə və kəşfiyyat mövzularına əsas tutan "2021-ci il Okean Fotoqrafiyası" mükafatında yarışmanın missiyası "okeanın gözəlliyinə və üzleşdiyi təhdidlərə işıq saçmaq" olub. Çəkilən fotolar zamanı üzə çıxıb ki, dənizə atdıqlarımız bir çox tullantılar suda yaşayan canlıların sağlamlığına ciddi şəkildə təhlükə yaradır.

Yegana

Quraqlıq 64 il əvvəl yoxa çıxan şəhəri üzə çıxardı



ABŞ-da şiddətli quraqlıq 64 il əvvəl su altında qalan Rokport şəhərini üzə çıxarıb.

Oxu.az əbər verir ki, görüntüləri Devon Dyui adlı gənc özünün "Twitter" hesabında paylaşmışdır.

On illər əvvəl su altında qalan şəhərin binalarının özülləri Yuta ştatında görünməyə başlayıb. Video müəllifinin sözlərinə görə, o, adətən su olan ərazidə köhnə evlərin təməlini və yolları görür. "Özüllər köhnə və çoxu yoxa çıxmış olsa da, hara baxacağınızı bilərsəniz, onları aydın görə bilərsiniz", - deyir o bildirib.

Qeyd edək ki, *Veber vadisində, Tri-Mayl kanyonunun girişində yerləşən şəhər 1957-ci ildə "Uensip" bəndinin inşası üçün batırılmışdı. Sakinlərin etirazına baxmayaraq, ABŞ hökuməti bütün vadini satın alaraq, orada "Rokport" Su Anbarı yaratmışdı.*



Qorxunc mənzərə

Bu şəhərdə cəmi 20 nəfər yaşayır

Belçikanın Niderland sərhədində yaxın kiçik qəsəbə olan Doel uzun illərdir tərk edilmiş "ruhlar şəhəri" kimi həyatın nə zaman canlanacağını gözləyir. "Şərq" A Haber-ə istinadən bildirir ki, qəsəbənin ətrafında Avropanın ikinci böyük dəniz limanı Antver yerləşir.

Doel qəsəbəsini ruhlar qəsəbəsinə dönməsinin səbəbi də elə budur. Qəsəbənin ilginç tarixi var. Burada 700 il öncə məskunlaşma başlayıb. 1970-ci illərdə qəsəbədə 1400 əhali yaşayırmış. 1970-ci ildən başlayaraq qəsəbə Antver limanı ərazisinə daxil edilib. Bundan sonra da qəsəbənin sürətlə boşaldılması başlanılıb. İndi qəsəbə bom-boş küçələri, yolları, tərk edilmiş evləri, hərəkətsiz qalan yel dəyirmanları ilə tənha şəhərə çevrilib. Doel demək olar kimsənin yaşamadığı boş qalmış qəsəbədir. Bəzən qəsəbənin ölüm sükutunu avtomobil və motosikletlərin küçələrdə şütüməsi pozur. Bunlar avtomobil və ya motosiklet sürməyi öyrənənlərdir. Qəsəbə küçələri boş olduğuna görə avtomobil sürməyi öyrənənlər üçün uyğun məkana çevrilib. Motosiklet sürücüləri də Doel yollarından sərbəst istifadə edir, başqa yollarda edə bilməyəcəkləri hərəkətləri burada göstərirlər.

Mələhət



6 yaşı var, çəkisi 68 kiloqramdır

Mustafa daim aclıq hiss edir, onu məktəbə anası aparıb-gətirir

Mələhət Rzayeva

Türkiyənin Qaziantep şəhərində doğuşdan Prader-villi sindromu xəstəsi olan Mustafa Özdemir 6 yaşında 68 kiloqram çəkiyə sahibdir. Yeganə istəyi yaşdıları kimi qaçıb-oyunmaq olan Mustafanın anası oğluna qulluq etməkdə çətinlik çəkdiyini bildirərək, yardımsever insanlardan oksigen balonu və qaçış lentini əldə etmələrinə yardımçı olmalarını istəyir.

"Milliyyet.com"un yazdığına görə, Mustafa Özdemir 2015-ci ildə dünyaya gəlib. Uşaq 3 yaşına çatanda valideynləri müxtəlif rahatsızlıqları olduğunu və həddindən artıq kökəldiyini görüb həkimə müraciət edib. Mustafaya genetik test aparılıb. Testin nəticələrinə görə, Mustafada dünyada 16 min insanda rast gəlinən köklük xəstəliyi - Prader-villi sindromu diaqnozu qoyulub. Bu xəstəliyin müalicəsi yoxdur. Xəstələr davamlı aclıq hiss edir və qidalanmaq istəyirlər. Mustafa da belədir. Davamlı qidalandıqından 6 yaşında 68 kiloqram çəkiyə sahib olub. Köklük səbəbindən danışmaqda çətinlik çəkir, hərəkət edə bilmir, əzələ boşalmaları problemi ilə yaşayır. Bu il Mustafa ibtidai sifə gedib. Onu məktəbə anası aparıb-gətirir. Mustafanın atası isə deyir ki, uşaq dünyaya gələndə normal çəkiddə - 1 kiloqram 300 qram olub. Lakin



zaman keçdikcə uşağın sürətlə kökəldiyini fərq ediblər. Xəstəlik səbəbindən Mustafa yaşdılarından geri qalır. Mustafaya həkimlər arılmaq üçün dərmanlar təyin edir, lakin heç nə kökəlmənin qarşısını almır. Ailə həm Mustafaya qulluq etməkdə, həm də müalicə xərcləri baxımından çətinlik çəkir. Mustafa dərse gərdərkən çox əziyyət çəkir. Məktəbin zəngi çalındıqdan sonra sifə daxil ola bilər. Mustafanın nəfəs alması da çətinləşib. Valideynləri oksigen balonu və qaçış lentini də bu səbəbdən əldə etmək istəyir. Anası "oğlum bu halda görmək ürəyimi dağılayır. Oğlum yaşdıları kimi qaçıb oynayan görmək, dostlarıyla əylənən görmək istəyirəm" söyləyib.



Məhkumların xaricdəki əmlakları müsadirə olunacaq

"Bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı"

Azərbaycanda məhkumlarla bağlı yeni qərar qəbul edilib. Belə ki, Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi xarici ölkələrdə yerləşən əmlakın müsadirə edilməsi, həmin əmlakın yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görür.

Bu barədə idarənin rəisi Vüqar Əliyev məlumat verib. Onun sözlərinə görə, məhkumların ilk dəfə olaraq xaricdəki əmlaklarının müsadirə edilməsi məqsədilə Cinayət Prosesual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən 2 şəxs barəsində çıxarılan məhkəmə qərarları və digər zəruri sənədlərin sorğu verilən xarici ölkələrin dillərinə tərcüməsi təmin edilib. Təqsirləndirilən şəxsin adına Türkiyənin "Yapı Kredi Bank" hesabındakı 87 740,39 ABŞ dolları, Almaniyanın "Deutsche Bank" hesabındakı 10 142 832,04 dollar və İsveçrənin kommersiya bankındakı 1 257 222 dollar məbləğində pul vəsaitinin xüsusi müsadirə edilməsi ilə bağlı həmin dövlətlərin səlahiyyətli orqanlarına sorğu ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsaitlər hazırlanıb və aidiyyəti üzrə göndərilib.

"Konstitusiyası" Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq"ə açıqlamasında deyib ki, əgər şəxs korrupsiya nəticəsində gəlir əldə edib, o zaman həmin şəxsin əldə etdiyi gəlirlər müsadirə olunmalıdır. Ekspert qeyd edib ki, çox zaman korrupsiya nəticəsində

əldə olunan vəsaitlər xaricdə yerləşdirilir: "Belə olan halda aktivlərin də müsadirəsi mümkündür. Bilirsiniz ki, Azərbaycan korrupsiya əleyhinə BMT-nin konvensiyasına qoşulub. Həmin konvensiyaya görə, korrupsiya cinayətlərinə yol verən şəxslərin əmlakı və aktivləri müsadirə oluna bilər. Bir çox korrupsiyaya cinayətlərinə yol vermiş şəxslər əmlaklarını xaricdə yerləşdirməyə çalışırlar. Yaxud da ki, külli miqdarda əmlak alırlar, pullarını banklarda yerləşdirirlər. Əgər həmin şəxslər barəsində istintaq zamanı cinayətləri sübut olunarsa, o zaman bu əmlaklara korrupsiya cinayətlərinə görə üzərlərinə həbs qoyula bilər. Azərbaycan qanunvericiliyində uzun müddətdir ki, bu norma var. Xüsusi müsadirə yalnız korrupsiya nəticəsində əldə edilmiş gəlirlərin üzərinə həbsin qoyulmasıdır. Bu gəlirlər də həm qiymətli kağız, həm də əmlak formasında ola bilər. Korrupsiya transmilli cinayət əməlidir. Ona görə də bütün dövlətlərin səylərini birləşdirmək vacibdir, yəni bu sahədə əməkdaşlıq çox mühümdür. Çünki bu, korrupsiyaya qarşı mübarizəni daha effektiv, səmərəli edir. Əks halda bu hüquqi konvensiya olmasaydı, korrupsiyaya yol verən şəxslər çox rahat şəkildə öz əmlaklarını gizlətməyə yer tapardı. Hər hansı bir ölkədə qazandıqları korrupsiya hesabına gedib çox rahat yaşaya bilərdilər. Ona görə də belə beynəlxalq konvensiyaların olması çox vacibdir".

Aynurə Pənahızı

Təbii yağ ürək-damar xəstəliyi riskini azaldır

"Süddən tamamilə imtina etmək ürək sağlamlığı üçün yaxşı seçim deyil"



Beynəlxalq alimlər qrupunun yeni bir araşdırmasında daha çox süd yağı istifadə edən insanlarda ürək-damar xəstəlikləri riskinin aşağı olduğu ortaya çıxıb.

"Şərq" "Ntv.com" a istinadən xəbər verir ki, dünyada ən çox süd istehsalı və istehlakı olan ölkələrdən biri olan İsveçdə 60 yaşında olan 4150 nəfər üzərində yoxlama aparılıb. Araşdırma zamanı həmin insanların qanlarında süd məhsullarından olan yağ turşusu ölçülüb.

Araşdırma qrupu daha sonra İsveçdən əldə etdiyi nəticələri ABŞ, Danimarka və İngiltərədə təxminən 43 min adamı əhatə edən 17 digər araşdırma ilə birləşdirdikdən sonra cavabı təsdiqləyib.

Sidneydəki Corc Qlobal Sağlamlıq İnstitutunun baş elmi işçisi Matti Marklund araşdırma haqqında bu sözləri söyləyib: "Araşdırmamız göstərir ki, süd yağının azaltmaq və ya süddən tamamilə imtina etmək ürək sağlamlığı üçün yaxşı seçim deyil".

Yegana